



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 260 (9139) ÇƏRŞƏNBƏ AXŞAMI, 29 noyabr 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Avropanın İlham Əliyevdən xahişi



Qitə ölkələri qarşıdakı soyuq qışla mübarizədə Azərbaycana güvənirlər

Avropa İttifaqı və onun üzvləri Azərbaycanın təmsilində ön etibarlı tərəfdaşa öməkdaşlığa böyük önəm verirlər. Başqa cür desək, enerjiyə tarixdə görünməmiş dərəcədə ehtiyac duyan Avropa bu məsələdə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bilir və görür. Bu da təsadüfi deyil. Çünki indiyədək Azərbaycanla enerji sahəsində öməkdaşlıq edən bütün tərəflər Azərbaycanın etibarlı tərəfdaşlığının şahidi olublar. Azərbaycanla öməkdaşlıq edən bütün təşkilatların və dövlətlərin rəhbərləri İlham Əliyevin vədinə sadıq prezident olduğunu yaxşı bilirlər. Azərbaycan əsl tərəfdaş kimi enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə həm yeni təşəbbüslər ortaya qoyur, həm də onların həyata keçirilməsini təmin edir.



Prezident İlham Əliyev Filip Rikeri qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

AZƏRTAC xəbər verir ki, Filip Riker ABŞ dövlət katibi Antoni Blinkenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş etdi.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normalaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparıldı.

ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normalaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirildi.



İlham Əliyevin qlobal barış missiyası



Hələ 2016-cı ildə Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə münasibətlərin normalaşdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi vurğulamışdı. Eləcə də Azərbaycan tərəfi hər zaman Türkiyənin Rusiya ilə münasibətlərinin gərginləşməsindən narahatlığını ifadə etmişdi. Çünki bu iki güclü ölkənin münasibətlərinin normal olmasının bölgədə sülh və öməkdaşlığa birbaşa mənfi təsir göstərirdi.

Vaxtilə siyasi münasibətləri həç də yaxşı olmayan, hətta zaman-zaman gərginləşən Türkiyə ilə İsrail arasında münasibətlərin

normalaşdırılmasında da ölkəmizin rolu özəvsizdir. İlham Əliyevin şəxsi söyləri noticəsində bu gün Türkiyə və İsrail arasında əlaqələr normallaşmışdır. Bu ilin avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri bərpa edərək, qarşılıqlı səfir təyin etmə qərarına gəliblər. Yaxın Şərqdə söz sahibi olan bu iki ölkənin münasibətlərinin tənzimlənməsi regiona sülh və sabitlik vəd edir. Həm Türkiyə, həm də İsrailə yüksək səviyyədə əlaqələri olan Azərbaycan üçün də bu iki ölkənin münasibətlərinin normalaşdırılması mühüm əhəmiyyət kəsb edir.



Ermənistan yenə sülhə qarşı çıxır

Nikol Paşinyanın əl atdığı köhnə taktikanın sonu Vətən müharibəsindən yaxşı məlumdur

Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsi sülh danışıqlarını pozmaq kimi məkrli cəhdin təcəssümüdür.



Vaxta qənaət edən dəhliz

Çindən Avropaya və əksinə ən səmərəli tranzit yollar Azərbaycandan keçir

Zəngəzur dəhlizinin açılması Orta dəhlizdən daha səmərəli istifadəyə zəmin yaradacaq. Bu, yüklərin daha qısa vaxtda Avropadan Asiyaya, Şərqdən Qərbə daşınmasına imkan verəcək.



"Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il

10 gündə 3 zəng

İlham Əliyevi narahat edən məqamlara Vladimir Putin aydınlıq gətirir

Ən maraqlı məqamlardan biri isə Rusiya Prezidenti Vladimir Putinin son 10 gündə İlham Əliyevə 3 dəfə telefon açmasıdır. Xatırladaq ki, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların sonuncu raundu ötən ayın son günü, oktyabrın 31-də Soçidə reallaşmışdır. Danışıqlardan öncə İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə bir daha qətiyyətli mövqeyini nümayiş etdirərək bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur.



ABŞ İlham Əliyevin qlobal təşəbbüslərini daim təqdir edir

Antoni Blinkenin İlham Əliyevə telefon zəngi zamanı dövlət katibi Ermənistanla Azərbaycan arasında münasibətlərin normalaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın yarandığını deyərək ABŞ-nin bu istiqamətdə söylərini davam etdirəcəyini bildirmişdi. Dövlət katibi həmçinin Vaşinqtonda noyabrın 7-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-nin tərəflər arasında münasibətlərin normalaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulamışdı.



Qarabağ iqtisadi rayonunun "Dağlıq Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır

Təəssüflə bildiririk ki, defolərlo Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığıni yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq.

Cari ilin noyabrın 28-də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet sahifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin "Mardaker", "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR!



Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı

TƏDBİRLƏR PLANI

Sıra №-si	Tədbirin adı	İcra müddəti	İcraçı orqanlar (qurumlar)
1.	"Heydər Əliyev İli" ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, "dəyirmi masa" və seminarların keçirilməsi	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Mərkəzi
2.	Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrinin dərc edilməsi	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Heydər Əliyev Mərkəzi
3.	Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları
4.	Azərbaycan Respublikasının şəhər və rayonlarında "Heydər Əliyev İli" ilə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkil	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları
5.	Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən "Heydər Əliyev İli" ilə bağlı tədbirlərin keçirilməsi	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi
6.	Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan evləri və həftəsonu məktəblərində "Heydər Əliyev İli" ilə həsr olunmuş tədbirlərin keçirilməsi	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Diasporla İş üzrə Dövlət Komitəsi
7.	Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarda "Heydər Əliyev İli" ilə əlaqədar tədbirlərin təşkil	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi
8.	"Heydər Əliyev İli" çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkil	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman Nazirliyi
9.	"Heydər Əliyev İli" ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmsal bilboardlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Reklam Agentliyi, Heydər Əliyev Mərkəzi, yerli icra hakimiyyəti orqanları
10.	Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiaların nəşri	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
11.	Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün "Heydər Əliyev təqaüdü" nün təsis edilməsi	2023-cü il may-iyun	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi
12.	Təhsil müəssisələrində "Heydər Əliyev dərsləri"nin keçirilməsi	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisəsi olan aidiyyəti dövlət orqanları (qurumları)
13.	"Heydər Əliyev İli" çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi
14.	Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması	2023-cü il ərzində	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etmək
15.	Azərbaycan Respublikasının "Heydər Əliyev – 100" yubiley medalının təsis edilməsi	2023-cü il yanvar-may	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi (təvsiyə olunur)
16.	Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması	2023-cü il mart-may	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
17.	Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanması	2023-cü il fevral-may	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (təvsiyə olunur)
18.	Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi	2023-cü il may	Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

V.Ə.Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)

İdarə Heyətinin sədri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Vüqar Əliyev oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Ali Sovetinin

Məlumatı, 1995, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1028; 2008, № 12, maddə 1057; 2011, № 1, maddə 21; 2021, № 11, maddə 2327) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;" sözləri çıxarılsın;

2. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;" sözlərindən sonra "Naxçıvan Baş Gömrük İdarəsinin rəisi;" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031; 2020, № 2, maddə 97, № 6, maddə 702; 2022, № 7,

maddə 742; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1811 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" üzrə:

1.1.1. 5.1-ci bənddən ", həminin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi" sözləri çıxarılsın;

1.1.2. 5.8-ci bənddən ", Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən" sözləri çıxarılsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu"na aşağıdakı

məzmununda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

"2.1.1-1. Naxçıvan Baş Gömrük İdarəsi;"

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il

Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 2006-cı il 17 avqust tarixli 446 nömrəli, "İnzibati xətlər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında və

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 819 nömrəli və "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" 2021-ci il 28 aprel tarixli 2609 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671; 2007, № 12, maddə 1223; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 7, maddə 622; 2012, № 12, maddə 1273; 2016, № 11, maddə 1826; 2017, № 6, maddə 1072, № 11, maddələr 2009, 2042) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu"nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı Strateji planlaşdırma və monitoring baş idarəsi Qanunvericilik baş idarəsi Ədliyyə sahəsində xidmətlər baş idarəsi İcra baş idarəsi

Probasiya xidməti (baş idarə səlahiyyətlili) Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətlili) İnsan resursları baş idarəsi

Beynəlxalq əməkdaşlıq idarəsi İnsan hüquqları və kommunikasiya idarəsi İstintaq idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətlili) İnformasiya texnologiyaları və innovasiyalar idarəsi

Katiblik (idarə səlahiyyətlili) Maliyyə və təminat idarəsi";

1.2. həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibi"nin "Kollegiyanın üzvləri" hissəsində "Təşkilat-nəzarət" sözləri "Strateji planlaşdırma və monitoring" sözləri ilə, "Qeydiyyat və notariat" sözləri "Ədliyyə sahəsində xidmətlər" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 avqust tarixli 1836 nömrəli və 27 oktyabr tarixli 1869 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətlər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 3.1 - 3.4-cü bəndlərində "Qeydiyyat və notariat baş idarəsinin" sözləri "Ədliyyə sahəsində xidmətlər baş idarəsinin" sözləri ilə, "qeydiyyat və notariat üzrə" sözləri "ədliyyə sahəsində xidmətlər üzrə" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanun-

vericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1869 nömrəli və 5 noyabr tarixli 1874 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 9-cu hissədə və 44.2-ci bənddə "Qeydiyyat və notariat baş idarəsinin" sözləri "Ədliyyə sahəsində xidmətlər baş idarəsinin" sözləri ilə, "Qeydiyyat və notariat şöbəsinin rəisi" sözləri "ədliyyə sahəsində xidmətlər üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri" sözləri ilə əvəz edilsin;

3.2. 36.2-ci bənddə "Qeydiyyat və notariat baş idarəsinin" sözləri "Ədliyyə sahəsində xidmətlər baş idarəsinin" sözləri ilə, "qeydiyyat və notariat şöbəsinin rəisi" sözləri "ədliyyə sahəsində xidmətlər üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2671; 2019, № 6, maddə 1044) ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın "6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 6.3.14-cü yarımbəndində "İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin" sözləri "İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin" sözləri ilə əvəz edilsin.

5. "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 aprel tarixli 2609 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 378) 1-ci hissəsində "Qeydiyyat və notariat baş idarəsinin" sözləri "Ədliyyə sahəsində xidmətlər baş idarəsinin" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi qəbul edib

Tbilisidə səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə hükmət administrasiyası məlumat yayıb. Bildirilir ki, görüşdə Gürcüstan ilə Azərbaycan arasında hor iki ölkə üçün prioritet olan strateji əməkdaşlığın istiqamətləri diqqət mərkəzində olub. Söhbət

zamanı mövcud səmərəli əməkdaşlığın vacibliyi qeyd olunub, tərəflər münasibətlərimizin daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.

Baş nazir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Gürcüstana etdiyi səfər xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, iki ölkə arasında çox yaxşı münasibətlər mövcuddur.

Görüş zamanı iqtisadiyyat sahəsində əməkdaşlığa da toxunulub.

Gürcüstan və Azərbaycan etibarlı tranzit tərəfdaş olduqlarını vurğulayan hükmət başçısı deyib ki, birgə nəqliyyat dəhlizi etibarlı paylama kanallarına və qlobal bazarlara çıxış imkanlarını artırır.

Regional əhəmiyyətli infrastruktur layihələrinin tam fəaliyyət göstərməsinin vacibliyi və Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda, 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətlər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001; 2008, № 12, maddə 1057; 2010, № 7, maddə 617; 2011, № 1, maddə 21; 2012, № 1, maddə 9, № 12, maddə 1265; 2014, № 1, maddə 15; 2018, № 11, maddə 2241) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri - gömrük xidməti general-leytenantı" və "Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini - gömrük xidməti general-mayoru" abzasları ləğv edilsin;

1.2. "Bakı Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru" abzasından sonra "Naxçıvan Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru" abzası əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2,

maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 avqust tarixli 1836 nömrəli və 27 oktyabr tarixli 1869 nömrəli fərmanları ilə təsdiq edilmiş "İnzibati xətlər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 7.1-ci bəndindən "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini," sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I ki-

tab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1869 nömrəli və 5 noyabr tarixli 1874 nömrəli fərmanları ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 46.1-ci bəndindən "Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, onun müavini," sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il

Medianın İnkişafı Agentliyində xarici jurnalistlərlə görüş

Noyabrın 28-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov xarici jurnalistlərlə görüşüb.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatı, "Media haqqında" Azərbaycan Respublikasının Qanunu və Media Reyestrinin mahiyyəti barədə qonaqlara ətraflı məlu-



mat verib. O, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli

nında Nümayəndəliyinin birinci katibi Ramil Tağıyev media sahəsində əməkdaşlıq formatları və xarici media nümayəndələrinin əlaqələrinin gücləndirilməsi kimi məsələlərə diqqət cəlb edib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyinin və müsbət dinamikasının artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə media sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunan Vüqar Əliyev oğlu Əliyev noyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən kollektivə təq-

dim olunub. AZƏRTAC xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

Vüqar Əliyev ona göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb

Noyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqı (Aİ) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərqi Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibert arasında görüş keçirilib.



XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaş-

lığının müxtəlif aspektləri, Azərbaycan-Ermənistan normalaşması prosesi, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə

əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyi üzrə söylədiyi Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri, eləcə də üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərin kobud şəkildə pozulması, erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdən tam olaraq çıxarılmasını, Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə halları və mövcud mina təhdidləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Noyabrın 28-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirib-

lər ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Ermənistanın öhdəliklərini yerinə yetirməməsi barədə məlumatlandırılıb

Noyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan-Ermənistan normalaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyala-

rin açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mina təhdidlərini davam etdirdiyini, öhdəliklərə zidd olaraq Laçın yolundan hərbi məqsədlər üçün istifadə olduğunu diqqətə çatdırıb. O, qeyd edilən destruktiv addımların qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Nazir eyni zamanda Qarabağda yaşayan erməni sakinlə-

rinin reintegrasiya məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib. Filip Riker ABŞ tərəfinin normalaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyətini qeyd edib, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Fransa Milli Assambleyasının qarşısında etiraz nümayişi keçirilib

Azərbaycan diasporunun üzvləri erməni lobbisinin oyuncağına çevrilməmiş fransız deputatların ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasına dair qərarlı və ədalətli qətnamə layihəsinə etiraz olaraq Fransa Milli Assambleyasının qarşısında mitinq keçirilib.

AZƏRTAC xəbər verir ki, etiraz nümayişinin iştirakçıları fransız deputatlardan ədalətli olmağı, terrorizmə yox deməyi, regionda sülhün bərqərar olunmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmaq, xalqlar arasında nifaq toxumu səpməməyi tələb ediblər.

Etirazçılar "Ədalət tələb edirik!", "Terrorizmə YOX deyirik!", "Milli Assambleya ədalətli olmalıdır!", "Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Fransa neytral olmalıdır!", "Erməni terrorizminə son qoyun!", "Erməni yalanlarına uymayın!", "İkili standartlara son qoyun!", "Təcavüzkar ölkəni dəstəkləməyin!" kimi şüarlar yazılmış plakatlar tutub və səsləndiriblər. İştirakçılar əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətləmləri, Xocalı soyqırımını əks etdirən fotosəkillər, o cümlədən əmansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların foto-larını nümayiş etdiriblər.

Diaspor fəalları Azərbaycan icması adından çıxış edərək, fransız deputatları ədalətli olmağı, balanslı debatlar aparma-



ğa çağırıblar. Soydaşlarımız Fransa mediasında, televiziya kanallarında aparılan debatların birtərəfli olduğunu etiraz edərək, belə debatları Azərbaycan nümayəndələrinin də dəvət olunmasını tələb ediblər. Bildirilib ki, Azərbaycan-Ermənistan münasibətlərinə dair müzakirələr, hökumətə suallar, hətta qətnamələr, sistemli şəkildə irəli sürülən fikirlər yalnız erməni lobbisinin mövqeyini əks etdirir. Bu iş fransız deputatların erməni lobbisinin oyuncağına çevrildiyini bir daha təsdiqləyir. Deputatların çıxışları aydın göstərir ki, onlar regiondakı reallıqlardan bixəbərdirlər. Onlar erməni lobbisinin yazıb onlara verdiyi mətnləri anlamadan təkrar edirlər.

Onların təklif etdikləri qətnamə layihəsi ədalətsizdir və reallığı əks etdirmir. Bu, erməni lobbisi və onların havadarlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanın tərkib hissəsidir. Soydaşlarımız bir daha diqqətli Fransada Azərbaycan əsilli fransızlara qarşı media blokada-sına çəkərək, bunun demokratiyaya zidd olduğunu bildirib, Azərbaycanın yalnız sülhü təşviq etdiyini vurğulayıblar.

Soydaşlarımız fransız deputatların yalnız bir tərəfi - ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pislədiklərini və rədd etdiklərini diqqətə çatdırıblar. Etiraz mitinginin işti-



rakçıları Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması üçün Fransanın bitərəf qalmasını vacibliyini xatırladıblar. Belə düşülməmiş addımın ciddi nəticələr doğuracağı, regionda münasibətlərin yenidən alovlandırılacağı qeyd edilib. Etirazçılar bəzi fransız siyasətçilərin irqçi dünyagörüşünün və şəxsi ambisiyalarının, eləcə də erməniyətili fransızların tutduqları mövqenin təhlükəli olduğunu, Cənubi Qafqazda gələcək eskalasiyalara zəmin yarada biləcəyini vurğulayaraq onları dərinə düşünməyə çağırıblar.

Eyni zamanda bildirilib ki, Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün bütün söylərini səfərbər etdiyi vaxtda fransız

siyasətçilər və parlamentarilər təhlükəli mövqeləri ilə regionda sülhün bərpa edilməsində maraqlı olmadıqlarını göstərərək, qərəzli çıxışları ilə vəziyyəti daha da mürəkkəbləşdiriblər. Hökumətdən Ermənistanı silahlandırmağa çağıraraq regionda münasibətlərin yenidən alovlandırılmasına cəhd göstərirlər.

Etiraz mitinginin iştirakçıları həmçinin bildiriblər ki, Fransa Milli Assambleyası xalqlar arasında nifaq toxumu səpmək, qərəzli qətnamələr qəbul etmək əvəzinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən, ölkənin maraqlarına uyğun gələn və regionun davamlı inkişafına töhfə verəcək fəaliyyətlərlə məşğul olsalar, daha faydalı ola bilər.

Həmçinin qeyd edilib ki, Fransada keçirilən seçkilərə kifayət qədər təsir imkanları olan erməniyətili fransızların böyük əksəriyyəti Ermənistanı heç vaxt ayaq basmayacaq. Qətnamənin müəllifləri sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı yaxınlaşmaya sövq etmək əvəzinə, Ermənistanı müasir fransız silahları ilə silahlandırmağa çağıraraq regionda münasibətlərin yenidən alovlandırılmasına cəhd göstərirlər.

Etiraz mitinginin iştirakçıları həmçinin bildiriblər ki, Fransa Milli Assambleyası xalqlar arasında nifaq toxumu səpmək, qərəzli qətnamələr qəbul etmək əvəzinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən, ölkənin maraqlarına uyğun gələn və regionun davamlı inkişafına töhfə verəcək fəaliyyətlərlə məşğul olsalar, daha faydalı ola bilər.

Qeyd edək ki, 30 il erməni işğalı və təcavüzü müddətində qəflət yuxusunda olmuş Fransa parlamentariləri bu gün Azərbaycanın Zəfərini həzm edə bilmirlər. Fransa Milli Assambleyasının anti-Azərbaycan yanaşması yenidən özünü göstərmişdir. Regiondakı reallıqlardan bixəbərdar fransız deputatlar bu gün "Azərbaycanın Ermənistanı qarşı təcavüzünə son qoyulması və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinə" dair qətnamə layihəsinə müzakirəyə çıxaracaq. Ancaq lazımsız kağız parçası olan bu qətnamə layihəsi ürk bulandırmıyaqdan başqa bir şey deyil.



İlham Əliyevin qlobal barış missiyası

Azərbaycan Prezidenti münasibətləri gərgin olan dövlətləri yaxınlaşdırır, müttəfiqə çevirir

Azərbaycanın dünyada etibarlı tərəfdaş, Prezident İlham Əliyevin beynəlxalq arenada söz sahibi və güvənli şəxs olması danılmaz həqiqətdir. Bütün bu nailiyyətlər isə heç şübhəsiz İlham Əliyevin ötin 19 il ərzində Azərbaycanda yürütdüyü hərtərəfli inkişaf strategiyasından yaranıb.

Bununla bağlı noyabrın 25-də Bakıda "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans zamanı İlham Əliyev bildirdi ki, indi Azərbaycanın beynəlxalq arenada oynadığı rol, həmçinin bizim daxili siyasətimiz sayəsində ömələ gəlmişdir. "Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü realığa gətirib çıxarıb", - deyərək İlham Əliyev qeyd etdi.

Sülh və dostluq siyasəti

O da realıqdır ki, İlham Əliyev vaxtilə münasibətləri kəskinləşən ölkələr arasında vasitəçilik etməklə, tarixi barışdırıcılıq missiyası həyata keçirib. Bunu Rusiya və Türkiyənin təmsilində açıq-aydın görmək mümkündür. Bir müddət əvvəl qədrə qədrə siyasi əlaqə-

ləri korlanmış, hətta müharibə səviyyəsinə qədər gəlmiş Türkiyə və Rusiya məhz Azərbaycanın hər iki ölkə arasında uğurlu vasitəçiliyi sayəsində bir çox sahələrdə, xüsusilə də geosiyasi maraqların təmini platformasında eyni mövqedə dayanıblar.

Hələ 2016-cı ildə Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi vurğulamışdı. Eləcə də Azərbaycan tərəfi hər zaman Türkiyənin Rusiya ilə münasibətlərinin gərginləşməsindən narahatlığını ifadə etmişdi. Çünki bu iki güclü ölkənin münasibətlərinin normal olmaması bölgədə sülh və əməkdaşlığa birbaşa mənfi təsir göstərirdi.

Vaxtilə siyasi münasibətləri heç də yaxşı olmayan, hətta zaman-zaman gərginləşən Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında da ölkəmizin rolu əvəzsizdir. İlham Əliyevin şəxsi sözləri nəticəsində bu gün Türkiyə və İsrail arasında əlaqələr normallaşmışdır. Bu ilin avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri bərpa edərək, qarşılıqlı səfir təyin etmək qərarına gəliblər. Yaxın Şərqdə söz sahibi olan bu iki ölkənin münasibətlərinin tənzimlənməsi regiona sülh və sabitlik vəzifəsidir. İlham Əliyev, həm də İsrailə yüksək səviyyədə əlaqələri olan Azərbaycan üçün də bu iki ölkənin münasibətlərinin normallaşması mühüm əhəmiyyət kəsb etdi.

"Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans zamanı da İlham Əliyev bildirdi ki, "Bilirsiniz ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb".

Dövlət başçısı vurğuladı ki, Azərbaycan, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynayıb: "Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki oğur belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də təhlükəsizlik, sabitlik gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. Düşünürəm ki, indi Avropa regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük".

Eləcə də Azərbaycan türk dövlətlərinin, Qoşulmama Hərəkatına üzv dövlətlərin bir-biri ilə qarşılıqlı əlaqələrinin inkişafında mühüm xidmətlər göstərmişdir.

Avropada ən populyar şəxs

"Biz Prezident İlham Əliyevin sözlünə inanırıq, onun sözü imzasına bə-

rabərdir" - bu sözləri noyabrın 23-də Serbiya Prezidenti Aleksandar Vuçiq Prezident İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında söyləmişdi. Serbiyalı Prezident mətbuata bəyanatında onu da xüsusi vurğuladı ki, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir: "Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən, onlar onun üçün vaxt tapı bilmirdilər, indi isə bütün Azərbaycan qazına və Azərbaycanın təklif etdi biləcəyi hər şeyə ehtiyacları olduğunu o, orada çox sevirir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm".

Göründüyü kimi, bu gün Azərbaycan dünyada qlobal problemlərin həllində aktiv iştirak edən, bu problemlərin aradan qaldırılmasına dəstək verən ən fəal ölkələrdəndir. Ölkəmiz hər zaman münasibətlərin, qarşılıqlı münasibətlərin aradan qaldırılması üçün çalışır. Azərbaycan Prezidentinin bu barışdırıcı missiyasının uğurlu nəticələnməsi isə həmin ölkələrin, onların liderlərinin İlham Əliyev şəxsinə olan yüksək etimadından, güvənindən, inamından doğur.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

ABŞ İlham Əliyevin qlobal təşəbbüslərini daim təqdir edir

Noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edən Prezident İlham Əliyev dövlət katibi Antoni Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasını yüksək qiymətləndirib.

Qəbulda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, noyabrın 16-da Antoni Blinken İlham Əliyevə telefon zəngi zamanı dövlət katibi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın yaradığını deyərək ABŞ-nin bu istiqamətdə səylərini davam etdirəcəyini bildirmişdi. Dövlət katibi həmçinin Vaşinqtonda noyabrın 7-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-nin tərəflər arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulamışdı.

Prezident İlham Əliyev isə qeyd etmişdi ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərirdi.

Ən mühüm məqam isə odur ki, ABŞ İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni realıq, sülhün və təhlükəsizliyin təminatı və Ermənistanla sülh sazişinin bağlanması prosesində İlham Əliyevin atdığı addımları, irəli sürdüyü qlobal təşəbbüsləri tam dəstəkləyir.

Bunu ABŞ Prezidenti Co Baydenin İlham Əliyevə 28 May Müstəqillik Günü münasibəti-



lə ünvanladığı məktubdakı fikirlər də təsdiq edir: "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çıxışını mümkün etmək üçün Azərbaycan ilə Ermənistan arasında diplomatik tomasları intensivləşdirəcəyinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır".

Göründüyü kimi, dünyanın super dövləti olaraq ABŞ da İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir. Qalib komandan kimi bölgədə sülhün bərqərar olunmasını, yeni nəqliyyat-tranzit qovşağının və həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasını təşəbbüskarı olan İlham Əliyevin təklifləri Avropa İttifaqı, BMT ilə yanaşı, ABŞ tərəfindən də təqdir edilir.

ABŞ-lə münasibətlərin yüksək səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasında münasibətləri dərinləşdirən faktorlardandır.

R. BAXŞƏLİYEV, "Azərbaycan"

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-yə səfəri başlayıb

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ermənistanın hərbi təchizatı sahəsində əhəmiyyətli rolunu Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı nümayəndə-

də heyətinin ABŞ-nin hərbi rəhbərliyi və "Ştala Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

On üç erməni hərbiçisinin meyiti qarşı tərəfə təhvil verilib

Cari il sentyabrın 12-13-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, ərazidə aparılmış axtarış tədbirləri nəticəsində

əşkar olunmuş Ermənistan hərbiçilərinə məxsus 13 cəsəd noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.

Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları ilə bağlı aparılan müxtəlif formatlı müzakirələrin hər birində son vaxtlar gərginlik müşahidə olunmaqdadır. Bunun da səbəbi məğlub Ermənistanın bu istiqamətdəki "fəaliyyətidir".

Ona görə də İlham Əliyev Ermənistanın sülh haqqında danışıqlarını bir növ manipulyasiya hesab edir. Çünki bu ölkə tərəfindən son günlərdə səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil edir.

Məhz buna görə də Azərbaycan Prezidenti Ermənistanın havadarlarını qoruzlu bəyanatlar yaymaqda və eyni zamanda danışıqlarda vasitəçi olan dövlətləri prosesə qeyri-həssas yanaşmaqda itiham edir.

Sülh danışıqlarının prosesində təkəbr noyabr ayında baş verən proseslərə nəzər yetirsək, aydın şəkildə Ermənistanın yeni oyunlarına və havadarlarının prosesə necə yanaşmalarına şahidlik edirik. Sual yaranır: cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb yalvaran Ermənistan sülh istəyirsə, nədən Qarabağ ərazisinə silah-sursat daşıyır?!

Bu faktı noyabrın 24-də DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Təhlükəsizliyi Akademiyası-

sının "Səhrə" muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə "Vətən müharibəsinin təcrübələri" mövzusunda konfransda diqqət çəkib. Bildirilib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistanın revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasında bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyil etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

10 gündə 3 zəng

İlham Əliyev narahat edən məqamlara Vladimir Putin aydınlıq gətirir

Azərbaycan Müdafiə Nazirliyi də son bir həftədə 3 dəfə məlumat yayaraq bəyan etdi ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet sahifəsində dərc olunan işğaldan azad edilən Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilən Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa, hər dəfə Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır. Nazirlik bir daha bildirir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığına, eləcə də Türkiyə-Vaqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

Azərbaycan Müdafiə Nazirliyi də son bir həftədə 3 dəfə məlumat yayaraq bəyan etdi ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet sahifəsində dərc olunan işğaldan azad edilən Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilən Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa, hər dəfə Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır. Nazirlik bir daha bildirir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığına, eləcə də Türkiyə-Vaqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

Nazirliyi Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını rəsmi müərcimizdə qeyd olunan düzgün toponimlərlə ifadə etməyə çağırıb.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev son çıxışlarında və bəyanatlarında Rusiya ilə bağlı məqamlara açıq şəkildə aydınlıq gətirir. Noyabrın 25-də ADA Universitetində keçirilən "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandıran İlham Əliyev Ermənistanın "xülyasını", bu vassal ölkənin hansı niyyətdə olduğunu bir daha dünyaya bəyan etdi: "Bu kiçik, yoxsul, asılı, Rusiyadan asılı olan və ya hətta Rusiyanın qulu olan bir ölkə deyir ki, bir gün gələcək onlar Türkiyənin ərazisini işğal edəcəklər. Bu, zəhərli şüurdur. Münaqizə onlar üçün bir şansıdır. Bundan qurtulmaq şansıdır. Beynəlxalq ictimai rəyi manipulyasiya etməkdən qurtulmaq şansıdır, "böyük tarixi" və "böyük xalq" haqqında uy-

durduğu hekyayələrdən qurtulmaq şansıdır".

İlham Əliyev onları təhqir etməyə çalışmadığını, sadəcə postmüharibə dövründə hiss etdiklərini və gördüklərini söylədiyini vurğuladı. Çünki bu gün sülh haqqında, Azərbaycanla münasibətlərin normallaşması haqqında eşidilən səsər işğal vaxtında eşidilmirdi.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"



GUAM PA-ya sədrlik Ukraynaya keçib

Noyabrın 28-də GUAM Parlament Assambleyasının videokonfrans formatında büro və sessiya iclasları keçirilib. Milli Məclisin Mətbuat və İctimaiyyətə Əlaqələr Şöbəsinin verilən məlumata görə, əvvəlcə GUAM Parlament Assambleyasının 17-ci Büro iclası başlayıb.

İclasda Milli Məclisin deputatı, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev çıxış edib. Elnur Allahverdiyev diqqəti Azərbaycan və Ermənistan arasında normalaşma proseslərinə, bu istiqamətdə göstərilən beynəlxalq səylərə yönəldib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelün vasitəçiliyi və həm də Fransa prezidentinin iştirakı ilə aparılan danışıqlarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını sülh prosesində mühüm addım kimi dəyərləndirən deputat bir neçə gün sonra Fransa prezidentinin Azərbaycanla qarşı qarşı qətnamə qəbul etməsinin isə heç bir məntiqə sığmadığını bildirib. Bunu tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq ehtimalı kimi dəyərləndirən deputat belə hərəkətlərin Azərbaycanla Ermənistan arasında postmünaqişə dövründə davam edən normalaşma prosesinə xələf gətirdiyini vurğulayıb. Elnur Allahverdiyev Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün əldə olunmuş razılaşmaların bütün şərtlərinə əməl etməyin vacib olduğunu bildirib.

Büroda GUAM Parlament Assambleyasının komitə iclaslarının yekunları, GUAM



PA-nın 15-ci sessiyasının yekun sənədinin layihəsi barədə və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

Sonra GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci sessiya keçirilib. Tədbirdə Milli Məclisin deputatları, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənov, Cavid Osmanov, GUAM-ın baş katibi Altay Əfəndiyev, Baltik Assambleyasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Sessiyada GUAM-ın 25 illiyi, təhlükəsizlik və enerji böhranı kontekstində GUAM ölkələrinin əməkdaşlığı, GUAM-ın əsas iqtisadi layihələrinin dəstəklənməsi kimi məsələlər müzakirə edilib.

GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev "Təhlükəsizlik və enerji böhranı kontekstində GUAM ölkələrinin əməkdaşlığı" mövzusunda çıxış edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, bu istiqamətdə Gürcüstanla qurulan strateji tərəfdaşlıqdan danışıb.

Avropanın enerji arxitekturasında baş verən proseslər barədə fikirlərini bölüşən Elnur Allahverdiyev GUAM regionunda əməkdaşlığa və sabitliyə mane olan amillərə toxunub, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının region ölkələrinin iqtisadi inkişafına və əməkdaşlığının genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi.

Sessiyada GUAM PA-ya sədrlik Moldovadan Ukraynaya keçib. İclasın sonunda yekun sənəd olaraq kommunika qəbul olunub.

"Azərbaycan"

"Tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz"

Rəcəb Tayyib Ərdoğan gələn il keçiriləcək prezident seçkilərində qalib gələcəyinə əmindir

Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. 2023-cü il iyunun 18-də keçiriləcək seçkilərdə iqtidar düşərgəsinin namizədi bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dövrdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq.

R.T.Ərdoğan prezident seçkilərinə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının birləşdiyi "Cümhuriyyət"nin vahid namizədi kimi qatılacaq.

Gələn il iyunun 18-də ölkədə keçiriləcək prezident seçkilərinə toxunan Rəcəb Tayyib Ərdoğan əminliklə vurğulayıb ki, 2023-cü il prezident seçkilərində Ədalət və İnkişaf Partiyası qələbə qazınacaq: "Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğma-



onu həyata keçirməyimizə heç kim mane ola bilməz". Türkiyə Prezidentinin deyirə görə, "Pəncə-Kilid" əməliyyatı başlayandan bəri Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 480 terrorçunu zərərsizləşdirib.

Noyabrın 28-də Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin milli müdafiə naziri Hulusi Akarın, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və digər ordu komandanları və "Pəncə-Kilid" antiterror əmə-

liyətində iştirak edən birlik komandanları ilə videokonfrans formatında iclasa telefonla qoşulub. Dövlət başçısı deyib ki, çətin qış şəraitində həm "Pəncə-Kilid" antiterror əməliyyatı ilə Zəpda (İraqın şimalı), həm də Suriyanın şimalında kəskin mübarizə aparılır və bunun nəticəsi faydalı olacaqdır: "Əlbəttə, orada ürayimiz ağırır, amma çox ciddi hesab soruşursunuz, şəhidlərimizin qanı yerdə qalmayıb, inanıram ki, bundan sonra da qalmayacaq. Şəhidlik yolu çox müqəddəs və mübarək bir yoldur. Məhmətçiyimizin bu mübarək yolda inşaya qədər verdiyi mücahidə, başda siz komandanlar olmaqla hamının məlumdur. Həm "Pəncə-Kilid" antiterror əməliyyatı ilə Zəpda, həm də Suriyanın şimalında kəskin mübarizə aparılır. Bu mübarizənin nəticəsində çox yaxşı olacağına inanıram".

R.HİLALOĞLU,
"Azərbaycan"

Səmimi dostluğun etibarlı davamı

Azərbaycanın İsraildə səfirlik açması iki dövlət arasında uzun illərə süykənən əlaqələri daha da möhkəmləndirəcək

Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin yaranması müstəqilliyimizin ilk illərinə təsadüf edir.

Ötən müddətdə iki ölkə siyasi dialoqun yüksək səviyyəyə inkişaf etdirilməsində maraqlı olub. Möhkəm təməllər üzərində qurulan əlaqələr müxtəlif sahələrdə tərəfdaşlığa töhfə verir.

Azərbaycanla İsraili yaxın edən faktorlar

Müstəqilliyimizi ilk tanıyan dövlətlərdən olan İsrailin Azərbaycanla səfirliyi 1993-cü ildən fəaliyyət göstərir. Vaxtilə ölkəmizdə, sonradan isə İsraildə yaşayan çoxsaylı yəhudilərin oradakı fəaliyyəti isə bu illər ərzində sanki simvolik olaraq Azərbaycanın həmin ölkədəki səfirliyi funksiyasını yerinə yetirib. Bir neçə gün əvvəl isə Milli Məclisdə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi qəbul edilib. İsraildə səfirliyin açılması iki ölkə arasında ikinəci və çoxşaxəli əməkdaşlığı gücləndirməyə xidmət edir.

Ölkəmizdə yəhudilərə qarşı tolerant münasibət və xalqlarımızın dərin tarixi əlaqələri Azərbaycanla İsraili yaxınlaşdırən səbəblərdəndir. Bu amil İsraildə səfirliyin açılması ilə əlaqələrdə yeni müstəviyə ke-

çid edən iki ölkə arasındakı tərəfdaşlığın daha sağlam inkişafına zəmin yaradır. Çünki bizim dostluq münasibətimizin təməli təkcə iqtisadi, ticari, təhlükəsizlik və sair bu kimi məsələlərdə qarşılıqlı maraqlara deyil, həm də uzun illərdən bəri davam edən dostluq ənənələrinə süykənir.

44 günlük Vətən müharibəsi dövründə də İsrailin ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi, yanımızda olması etimadı bir daha doğruldu, hər iki dövlət üçün əlverişli imkanlar yaratdı. Azərbaycanın bu ölkə ilə hərtərəfli əməkdaşlığı düşmənsərsadıcı zərbələr endirərək qələbəmizi təmin etməkdə bizə kömək oldu. Azərbaycanla əlaqələrin geniş müstəvidə inkişafı İsrail hökuməti üçün də olduqca əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, ölkəmiz enerji neqlinin nəhəng mərkəzlərindən biridir və Avropanın, eləcə də Yaxın Şərqi enerji təhlükəsizliyində vacib rol oynayıb. Yəni İsrail bizə münasibətdə həm də beynəlxalq nüfuz sahib ölkə faktorlarını nəzərə alır.

Azərbaycan həm də yəhudilərin doğma vətənidir

Xüsusilə qeyd etmək lazımdır ki, bu diplomatik münasibətlərin möhkəmlənməsində Rulu Öndər Heydər Əliyevin rolu böyükdür. Ümummilli Lider çıxışlarında İsrailə əlaqələrin genişləndirilməsinin, bu



dostluğun qorunmasının vacib olduğunu daim vurğulayıb: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır".

Ulu Öndərin bu siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə bu gün Azərbaycan İsrailin təmsalında özünə sadiq və uğurlu dost qazına bilib. Prezident İlham Əliyevin digər ölkələrə münasibətdə etibarlı tərəfdaş nümunəsi olması, onun sözü ilə əməlinin birliyi qazanılmış dostluqları sağlam, əbədi və sarsılmaz olmasına zəmin yaradır. Bu bir daha təsdiq edir ki, dost qazanmağın tək yolu elə səmimi və etibarlı dost ola bilməkdir.

Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan-İsrail əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu



Azərbaycanla İsrail dövləti arasında hər zaman qarşılıqlı dəstək, ən müxtəlif məsələlərdə uğurlu anlayış məşahidə edilib: "Hesab edirəm ki, Azərbaycanın İsraildə səfirliyinin açılması həm də zamanın tələbi idi. İsraildəki diasporumuzun da kifayət qədər səmərəli fəaliyyətini qeyd etmək lazımdır. Bu amil ölkə, iki xalq arasındakı əlaqələrin inkişafına müsbət təsir göstərir. Vaxtilə ölkəmizdə yaşayış 50 mindən çox yəhudi Azərbaycan-İsrail əlaqələrinin inkişafında hər zaman maraqlı olublar, müxtəlif məsələlərdə münasibətlərə töhfə verməyə çalışıblar. Bu amillər bir daha ona dəlalət edir ki, iki ölkə arasındakı münasibətlərin xarakteri həmin ölkədə səfirliyimizin açılmasını zəruri edir".

Deputatın sözlərinə görə, Azərbaycanla İsrail arasında hərbi texniki sahədə də kifayət qədər uğurlu əməkdaşlıq mövcuddur: "44 günlük Vətən müharibəsi dövründə də İsrail hər zaman ölkəmizin yanında olduğunu nümayiş etdirib. Azərbaycan dövləti də öz növbəsində İsrailə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu bəyan edib. Buna müvafiq olaraq praktiki addımlar atılıb. Səfirlik açıldıqdan sonra ən müxtəlif sahələrdə əlaqələr inkişaf etdiriləcək, imkanlar dəyərləndiriləcək yeni əməkdaşlıqların qurulması istiqamətində addımlar atılacaq".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Avstriyada dəmiryol işçiləri ümummilli tətil keçiriblər

Bütün ölkə üzrə dəmir yolu əlaqəsi dayandırılıb

Noyabrın 28-də Avstriyada "Avstriya Dəmir Yolları" Dövlət Dəmir Yolu Şirkətinin əməkdaşları gecəyarısına qədər ümummilli tətil keçiriblər. Bu barədə yerli "Der Standard" qəzeti yazır.

Xüsusilə "Avstriya Dəmir Yolları" (ÖBB) şirkətinin 50 minə yaxın əməkdaşının işə gəlmədiyi aksiyaya görə bütün ölkə üzrə dəmir yolu əlaqəsinin dayandırıldığı bildirilir. Bundan başqa, qonşu dövlətlərə də qatarların hərəkəti kəsilib.

ÖBB tətilin Almaniya, İsveçrə və digər ölkələrlə transsərhəd əlaqələrə təsir etdiyini açıqlayıb. Bundan əlavə, "Westbahn" özəl şirkət tərəfindən idarə olunan Mühən və Vyana arasında qatarların hərəkəti dayandırılıb.

Məlumatla görə, etiraz aksiyasında neqliyət şirkətləri tərəfindən idarə olunan Vyana Metro politeninin və şəhər tramvay xətlərinin əməkdaşları iştirak etməyiblər.

Qeyd olunur ki, etiraz səbəb hakimiyyət tərəfindən rədd edilən, Dəmiryolçuların Vida Həmkarlar İttifaqının 430 min işçinin məşğul olduğu 400 avro məbləğində artırılması tələbi olub. Əvvəzində işəgötürənlərin maraqlarını qoruyan Avstriya İqtisad Palatası neqliyət şirkətinin iş-



çilərinin 1000 avro birdəfəlik bonusla birgə məşğul 200 avro artırılmasına razılıq verib. Öz növbəsində həmkarlar ittifاقının nümayəndələri bazar günü keçirilmiş danışıqların beşinci raundunda belə bir təklifi qəbul etməyiblər və dəmiryolçular tətilə başlayıblar.

Vida Həmkarlar İttifaqının nümayəndəsi sektorda bəzi əməkdaşların yoxsulluq həddindən aşağıda olduğunu vurğulayıb: "Qiymətlər yüksəldikcə ilk növbədə aşağı və orta gəlirli insanlar vuracaq davamlı inflyasiyanın tənzimlənməsi üçün mübarizə aparırıq". ÖBB lideri Andreas Matte həmkarlar ittifاقının tələblərini şərh edərkən bu tətilin nədən baş verdiyini anlamadığını söyləyib: "Mən bu tətili anlamıram. Təqdim etdiyimiz hazırkı məaş təklifi bütün digər sektorlardakından daha yüksəkdir".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

ANAMA: "Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 248 partlamamış hərbi sursat zərərsizləşdirilib"

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 21-dən



26-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qu-

badlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 minə və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 321 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Bakıda "Gender bərabərliyi və idarəetmə" mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPOK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə" mövzusunda ikigünlük təlimlərə start verilib.

AZƏRTAC xəbər verir ki, "Aİ gender bərabərliyi naminə: islahat üzrə yardım xidməti" layihəsi çərçivəsində təşkil edilən təlimlər yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə mütəmül şəkildə bir sıra şirkətlərə də nüfuzlu olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ölkəmizdə 2006-cı ildə "Gender (kişi, qadın) bərabərliyinin təminatları haqqında" qanun qəbul olunduqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il Milli Məclis qarşısında hesabat verilir. Sədr müavininin sözlərinə görə, ölkədə gender məsələləri ilə bağlı vəziyyəti təhlil etmək üçün müəyyən komitələrə, nazirliklərə və bir sıra şirkətlərə də müraciət olunur. Artıq müəyyən



dövlət qurumlarında gender məsələləri üzrə mütəmül şəkildə təlimlər təşkil edilir. S. Qəhrəmanova məişət zorakılığının qarşısının alınmasında və ailələrdə gender münasibətlərinin formalaşmasında, eyni zamanda yerli özlü-nüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, iki gün davam edəcək təlimlər gələcək

də gender məsələləri ilə bağlı daha dolğun məlumatların alınmasına töhfə vermək məqsədi daşıyır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr

müavini gender bərabərliyinin təmin olunması istiqamətində regionlarda da müəyyən işlərin aparıldığını diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycanı nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq Şöbəsinin əməkdaşı Məryəm Hacı İsmayilova gender bərabərliyinin təmin olunmasının vacib məsələ kimi qarşıya qoyulduğunu vurğulayıb. Bildirib ki, məqsəd mövcud şəraitdən hər iki cinsin nümayəndəsinin bərabər yararlanmasının təmin edilməsidir. Təlimçi, "Regional İnkişaf Uğrunda" Qadınlar

Comiyətinin sədri Şəhla İsmayilova "Gender bərabərliyi konsepsiyası və çərçivəsi", "Gender bərabərliyinin səbəbləri və nəticələri", "Gender indikatorları və yoxlama alətləri" və digər mövzularda iştirakçıları məlumatlandırıb.

Təlimlər sual-cavab və müzakirələrə davam edib.

Qeyd edək ki, "Aİ gender bərabərliyi naminə: islahat üzrə yardım xidməti" layihəsi regional layihədir və Aİ ilə "Şərq tərəfdaşlığı" Proqramının iştirakçısı olan ölkələri əhatə edir.

"V1 Challenge" Bakı kuboku uğrunda yarış keçirilib



Noyabrın 27-də Dövlət Bayrağı Meydanında avtomobil yarışlarından biri - "V1 Challenge" seriyalarından olan yarış və drift-şou keçirilib.

AZƏRTAC xəbər verir ki, böyük marağa səbəb olan "V1 Challenge" Bakı kuboku Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Həqiqi Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə reallaşmış. Avtoidman tədbirində "Volkcar"ların yarış və drift avtomobillərinin nümayişini təşkil edilmiş.

"Volkcar"ların yarış və drift avtomobillərinin nümayişini təşkil edilmiş.

Gərgin anlar və müxtəlif maraqlı şou ilə yadda qalan yarışda 12 pilot öz məharətini göstərmiş.

Bakı kuboku tamaşaçılara yüksək sürət və heyrtəndirici dinamika ilə avtoidman həyəcanı yaşadı. Buna yarışda iştirak edən pilotların bacarığı və "Volkcar"ların texniki imkanları şərait yaradı. Belə ki, "Volkcar" yarış maşınlarının mühərriki 115 at gücündədir və 5 saniyədə 100 kilometr-saat sürətə yığa bilər.

Qalibləri yerli və xarici mütəxəssislərdən ibarət münisiflər heyəti müəyyənləşdirib. Münisiflər heyətində tanınmış drifterlər Nil Qan (Niall Gunn) və Riçard Martin (Richard Martin) də təmsil olunublar.

"V1 Challenge" Bakı kubokunda ən yaxşı vaxt nəticəsini göstərən altı pilot finala vəsiqə qazanıb. Yarışda birinci yeri Elçin Həsənov, ikinci yeri Murad Həsənov, üçüncü yeri isə Adil Axundov tutub.

Finalda ilk üç yeri sahib olan qaliblərə kubok və sertifikatlar təqdim olunub.



Mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər. Drift-şou pilotlarına isə sertifikatlar verilib. "V1 Challenge" Bakı kuboku yarışının qalibi Elçin Həsənov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: "Çox gərgin şəraitdə birincilik



şou. Bu gün isə Bakıda yarışa qatıldım və finişə birinci çıxdım. Yarışın təşkilatçılarına belə gözəl şərait yaratdıqları üçün minnətdarlığımı bildirirəm". İkinci yerin sahibi Murad Həsənov deyib: "Çox həyəcanlıyam. Mənim üçün fəxri kürsünün ikinci pilləsində yer almaq gözəlməz bir hadisədir. Burada peşəkər pilotlar iştirak

edirdilər. Təşkilatı dəstək göstərən bütün qurumlara təşəkkür edirəm".

Murad Həsənov avtomobil idmanını bu məşğuliyyətin onun həyat tərzinə çevrildiyini vurğulayıb: "Bu idman növünə çoxdan maraq göstərirəm. Kartinqdən başlayaraq digər yarışlarda iştirak etmişəm. Almaniya və başqa xarici ölkələrdə kurslar ke-

çib, hazırlığımızı artırırıq. Bizə potensialımızı üzə çıxarmaq üçün geniş imkanlar yaradan Azərbaycan Avtomobil Federasiyasına minnətdarıq. Yarış yüksək səviyyədə təşkil edilmişdir. İstəyirik ki, belə peşəkər yarışlar gələcəkdə Azərbaycanda tez-tez keçirilsin və biz də yarış təcrübəmizi daha da artırırıq. Biz pilotlara dəstək olsunlar ki, xarici ölkələrdə Azər-

baycanı layiqincə təmsil edərkən bayrağımızı yüksəklərə qaldıra biləyik".

Mükafatçılarından biri Adil Axundov isə fikrini belə ifadə edib: "Yarışın təşkilində əməyi olan hər kəsə və qurumlara dərin minnətdarlığımı bildirmək istəyirəm. İnənəm ki, gələcəkdə belə gözəl tədbirlər çox təşkil olunacaq. Çünki Azərbaycanda avtomobilləri sevən, bu avtoidmanla məşğul olmaq istəyən həvəskar pilotlar çoxdur. Başqa idman növlərində böyük nailiyyətlərimiz olduğu kimi, əminəm ki, gələcəkdə avtoidman yarışlarında da uğurlarımız daha çox olacaq. Əvvəllər Azərbaycanda və Türkiyədə keçirilən kartinq yarışlarında, bu yaxınlarda isə Gürcüstanda çempionatda iştirak etmişəm. Yəni bu işlə peşəkarcasına məşğul oluruq".

"Volkcar"ların yarışında iştirak edən digər pilot Rəhim Orucov yüksək səviyyədə təşkil olunan belə bir yarışa görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürünü bildirdi. O qeyd edib ki, burada pilotların bacarıqlarını göstərməsi üçün onlara hərtərəfli şərait yaradılıb. Yarışdakı könüllülərə, marşallara, bizzə dəstək olmağa və yarışın izləməyə gələn azarkeşlərə bütün pilotların adından təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, buna qədər ölkəmizdə "V1 Challenge" seriyasından bir neçə yarış təşkil olunsa da, "V1 Challenge" Bakı kuboku ilk dəfə keçirilib.

Yarış avtoidman həvəskarlarına adrenalin dolu anlar yaşatmaqla yanaşı, həm də yerli avtoidmanın inkişafına yönəlib.

Azərbaycan Avtomobil Federasiyası bu günədək avtomobil idmanının inkişafı, o cümlədən bu idman növünün gənclər arasında yayılması və yerli pilotların hazırlanmasına dəstək verən bir sıra layihələr reallaşdırıb.

Bəlo ki, 802 - Qaynar xətt xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilməsinə töhm edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müalicələri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönəldirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Dövriyyədən 5 ton 62 kiloqramdan çox narkotik vasitə çıxarılıb

Bu ilin 10 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9 min 564 cinayət faktı aşkarlanıb. Onlardan 3 min 181-i narkotik vasitələrin qanunsuz satışı, 5 min 902-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması, 393-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 88-i isə bu kateqoriyadan olan digər cinayətlərə bağlı olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 62 kiloqram 984,171 qram və 32 min 918 həb narkotik vasitələrin və 2 min 514 ədəd psixotrop maddələrin 2 ton 13 kiloqram 364,252 qramını heroin, 1 ton 858 kiloqram 236,599 qramını mariyuana, 280 kiloqram 269,535 qramını tiyək, 28 kiloqram 10,544 qramını həşiş, 260,95 qramını kokain, 143 kiloqram 153,193 qramını və 32918 ədəd həb digər narkotik vasitələr və 739 kiloqram 689,098 qramını və 2514 ədəd psixotrop maddə təşkil edib. Həmçinin göstərilən dövrdə 1 kiloqram 808,8 qram güclü təsir edən

maddə, 10 kiloqram 37,6 qramı zərərli maddə, 80 min 96 ədəd narkotik xassəli çətinə bitkisi qanunsuz dövriyyədən götürülüb. Məsuliyyətə cəlb edilmiş 80 xarici ölkə vətəndaşından 37-si İran, 9-u Gürcüstan, 11-i Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 16-si Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 39 kiloqram 711,593 qram və 4 min 178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16 min 759 ədəd narkotik tərkibli çətinə bitkisi götürülüb.

Carı ilin 10 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 235 fakt aşkarlanıb. Həmin faktlar üzrə

qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 580 kiloqram 51,668 qram və 35 min 540 ədəd həb, 2 min 48 ədəd kapsul, 1470 qram MDA və 110 millilitr müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb. Ümumilikdə aşkarlanmış cinayətlərin 324-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 870 kiloqram 56,294 qram və 9 min 548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilmiş.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər, Kond Təsərrüfatı Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kiloqram 608,85 qram olan 381 min 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilmiş.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə bu il mayın 5-6-da məhkəmələrin

qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, 215 kiloqram psixotrop maddə və onların prekursorları və 28 min 697 ədəd çətinə bitkisi-nin məhv edilməsi prosesi həyata keçirilib.

Təhlil göstərir ki, 2021-ci ilin 10 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 2 min 80, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 394, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanması ilə əlaqədar faktların sayı 1672, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 47 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1821 nəfər artıb.

Həmçinin qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 349 kiloqram 643,829 qram, qrup halında olan cinayətlərin sayı 5 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı 7 fakt azalıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2021-ci il dekabrın 31-nə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 556 nəfəri qadındır. 24 min 850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

Hesabat dövründə 695 nəfər immün çatışmazlığı virusuna (İİV) yoluxmuşdur. Ümumilikdə 1987-ci ildən Səhiyyə Nazirliyinin Respublika QİÇS-İ Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10 min 65 nəfər qeydiyyata götürülüb (9 min 737-si Azərbaycan vətəndaşı, 328-i öcnəbi). İİV-yə yoluxanların 7 min 171-i kişi, 2 min 894-ü qadındır. Onlardan 3 min 551-i İİV-yə yoluxma inyeksiyon narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2 min 494 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Bu ilin 10 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 700 pasiyentdən 88 nəfəri inyeksiyon narkotik istifadəçisi olub.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən dövlət proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yadınının məhrifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai məhrifləndirmə işlərinin əhatəsi genişləndirilib.

Carı ilin 10 ayı ərzində məhrifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 203 tədbir (şəhər, rayon komissiyaları ilə 47 görüş, televiziya kanallarında 4 "dəyirmi masa", 86 məhrifləndirmə tədbiri, 4 ümumtəhsil məktəblərinin şagirdləri ilə seminar, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 47 təlim, 7 kütləvi-mədəni tədbir, 4 idman növü üzrə turnir və 4 fleşmob) təşkil edilmiş.

Hesabat dövrü ərzində 802 - Qaynar xətt xidmətinə 1792 vətəndaş

daş müraciəti daxil olub ki, onların 222-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 721-i narkotik asılılıqdan müalicə, 849-u isə digər məsələlərə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 943 məktub ünvanlanmış.

Bəlo ki, 802 - Qaynar xətt xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilməsinə töhm edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müalicələri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönəldirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.



Azərbaycan Respublikası Milli Məclisinin Aparatında 2022-ci ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Vəzifəli şəxs	Qəbul günü
Əli Məhəmməd oğlu HÜSEYNLİ Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri	1
Adil Abış oğlu ƏLİYEV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Gənclər və idman komitəsinin sədri	14
Fəzail Feyruz oğlu İBRAHİMLİ Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - İctimai birliklər və dini qurumlar komitəsinin sədri	5
Ziyafət Abbas oğlu ƏSGƏROV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Məhkəmə hakimiyyəti və qanunvericilik komitəsinin sədri	8
Zahid Məhərrəm oğlu ORUC Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - İnsan hüquqları komitəsinin sədri	21
Sadiq Haqverdi oğlu QURBANOV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Energetika və ekologiya komitəsinin sədri	12
Tahir Famil oğlu MİRKİŞİLİ Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri	7
Tahir Musa oğlu RZAYEV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Aqrar siyasət komitəsinin sədri	6
Musa İsa oğlu QULİYEV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Əmək və sosial siyasət komitəsinin sədri	19
Əhliman Tapdıq oğlu ƏMİRASLANOV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Səhiyyə komitəsinin sədri	22
Hicran Kamran qızı HÜSEYNOVA Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri	29
Siyavuş Dünayamal oğlu NOVRUZOV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Regional məsələlər komitəsinin sədri	28
Bəxtiyar Həməzə oğlu ƏLİYEV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Elm və təhsil komitəsinin sədri	26
Qənirə Ələsgər qızı PAŞAYEVA Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Mədəniyyət komitəsinin sədri	15
Səməd İsmayil oğlu SEYİDOV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri	9
Eldar Rza oğlu İBRAHİMOV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - İntizam komissiyasının sədri	2
Fərid Famil oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri	1
Firudin Süleyman oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisi Aparatının işlər müdiri	13
Hacı Mürhəşim Miryaqub oğlu SEYİD Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri	30
Məhəmməd İmran oğlu BAZIQOV Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri	27
Adil İsrayıl oğlu VƏLİYEV Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri	20
Şakir Həməzə oğlu ŞABANOV Azərbaycan Respublikası Milli Məclisi Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri	16
Ayan Zəfər qızı MURTOZOVA Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri	23

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Milli Məclisi Aparatının qəbul otağında qəbul olunurlar.
Ünvan: Bakı şəhəri, Parlament prospekti, 1.
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini təmin etmək məqsədilə:
Qəbul vaxtı: saat 14:00-dan başlayır.
Qəbul günü qəbula yazılmaq imkanı saat 12:00-da dayandırılır. Qəbula bir gün qalmış elektron qeydiyyat dayandırılır.
Azərbaycan Respublikasının Milli Məclisinə qəbula dəvət olunan vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim edirlər.
Telefonlar: (012) 510-99-38; (012) 510-89-14; (012) 492-74-05.

Tarix təkrar olunacaqmı

İki il əvvəl Azərbaycan-Ermənistan münasibətləri böhran həddinə çatanda və onun arxasında 44 günlük müharibə alovlananda erməni təbliğat məşinisi şimal qonşumuz bu müharibəyə cəmkək və Türkiyə ilə toqquşdurmaq üçün ölüm-dirim savaşına çıxmışdı.

Moskvadakı erməni lobbisi də bu qarşıdurmanın global müharibəyə çevrilməsindən ötrü yeri-göyü eşir, min hoq-qadan çıxır və hamını ittiham etməkdən, hətta Kremlə hikkə ilə barmaq silkləməkdən belə çəkinmir.

Kremlin adından danışmaq "imtiyazları" olan Simonyan, Keosyan kimi erməni əsilli "ruslar" "vətənpərvər rus mətuatı adından" zəncirdən qırılan köpəklər kimi səsələrinin yoğun yerinə salıb, kiminlə gəl-di boşuqmaqdan həzz alırdılar. Amma tarixin təkəri elə fırlandı ki, "qurdboğanlar" göz qırpmında quyuqlarını qısib sandıq tulasına çevrildilər. Rusiya-Türkiyə qarşıdurması baş vermədi, iki ölkənin münasibətləri

bu gün də qarşıqlıq etimada söykənir.

Əsrlərin dərinliyindən sızan realıqlar onu təsdiq edir ki, Azərbaycan-Rusiya əlaqələri güclü, zəngin və tarixi köklərə malikdir. Amma nədənsə bu münasibətlərin inkişafında biz irəli sıçraya qandan, ermənilər rusların Şərq siyasətində uzun illərdir aparıcı qüvvəyə çevriliblər. Biz, sadəcə, yaxşı qonşu, sədaqətli dost olmağa çalışmışıqsa, ermənilər tarixən bu dövlətin imperiya imkanlarından yətinə faydalanıblar, ciddi mövqə üstünlüklərinə yiyələnib ərazilərini genişləndiriblər.

Buna baxmayaraq, ruslar onları dəfələrlə cəzalandırıblar. Bu sət cəzalar hər dəfə erməni millətçiləri Rusiya dövlətçiliyinin əsaslarını sarsıtmağa cəhdlər edəndə baş verib. Yəni Rusiya taxt-tacı-nun sahiblərinin erməni ekstremizminə tutarlı cavab verməkdən savayı yolu da olmayıb. Təsədüfi deyil ki, XVIII əsrdə imperator Yelizaveta, XIX əsrdə I Nikolay və III Aleksandr, XX əsrdə II Nikolayın bir çox fərmanları erməni

millətçilərinin azğın hərəkətlərinə qarşı yönəlmişdi.

İlk dəfə 280 il əvvəl - 1742-ci ildə imperator Yelizaveta Petrovna erməni kilsələri və ibadət evlərinin ləğvi haqqında fərman vermişdir. Böyük Pyotrun qızının atasının erməniləri qanadının altına çəkməsindən 18 il ötdükdən sonra erməni kilsələri və ibadət evlərinin bağlanması fərman verilməsinin başlaça səbəbi ermənilərin möh kilsələr və ibadət evləri vasitəsilə separatçılıq meyillərinin artması olmuşdur.

1828-ci ildə I Nikolay İrəvan və Naxçıvan xanlıqlarını ləğv edərək onların ərazisində erməni vilayətini yaratdı. Sonradan Rusiya üçün bunun nə dərəcədə təhlükəli olması n qorara alaraq 1840-cı ildə çar erməni vilayətinin coğrafi adını ləğv etdi. Bununla erməni kilsələrinin həmin ərazilərdə erməni dövləti yaratmaq kimi artan ekstremist meyilləri hamıya bölüldü. 1882-ci ildə isə III Aleksandr daxili işlər naziri Tolstoya göstəriş vermişdi ki, bütün ermənilər tutduqları yüksək dövlət vəzifə-

lərindən azad edilsinlər. Ardınca 1885-ci ildə 160 erməni məktəbi bağlanmış, 1889-cu ilin martında Ermənistan tarixi coğrafiyası məktəb təhsili proqramlarından çıxarılmışdır. 1902-ci ildə II Nikolay erməni kilsələrinin əmlakının müsadirə edilməsi və erməni məktəblərinin bağlanması ilə əlaqədar fərman da imzalamışdır. Bu, Rusiya imperatorunun "Daşnaksütyun" partiyasının dayaqlarını sarsıtmağa yönələn qərarı idi.

Birinci rus inqilabı ərəfəsində Qafqazın əksər erməni kilsələrində və ibadət evlərində ermənilərin gizli silah-sursat anbarları, qeyri-leqal mətbəələri tapıldı. Çar mütləqiyyəti əsaslıqla aydınlaşdırdı ki, Qafqazdakı kortəbii çıxışlar, narazılıqlar xaricdən erməni təşkilatları vasitəsilə idarə olunur, aparıcı qüvvə isə "Daşnaksütyun" partiyasıdır.

Qoribədir ki, sovet hakimiyyətinin ilk illərində "Daşnaksütyun" partiyası ləğv edil-sə də, ermənilərin mövqeyi yenidən güclənmişdir. Bu məsələdə Anastas Mikoyanın rolu az olmamışdır. A.Mikoya-

nın istənilən yağışdan quru çıxması Kremlin ən qədim lətifələrindəndir. O, Stalinin fərdi rəqəsi kimi də məşhur olmuşdur. Amma nə olsun, A.Mikoyanın şəxsi xahişləri ilə ötən əsrin 50-ci illərində 30 mindən çox erməni yüksək vəzifələrə təyin edilmişdir. Elə M.Qorbaçovun dövrünü də ermənilər üçün "qızıl dövr" adlandırmıqlar olar. Raisa Maksimovnanın ən müqəddəs vəzifəsi bir tərəfdən ərinin ətrafında erməni dairəsini formalaşdırmaq, o biri tərəfdən erməniləri yüksək vəzifələrə təyin etməkdir. Hətta B.Yeltsin Raisanın erməni dostları ilə bağlı xahişlərindən bezziyini M.Qorbaçovun üzünə demmişdi.

Bu gün də Rusiyada erməniyə, ermənikönlü vəzifə sahibləri az deyil. Demək olar ki, bütün Rusiya KİV-də ermənilərin dilini ağzında saxlamayan nümayəndələri var. Və çar Rusiyasından fərqli olaraq, onlara "gözün üstə qashın var" deyən yoxdur.

Belə götürəndə Rusiyada yaşayan azərbaycanlıların da sayı yüz minlərlədir. Özü də

əgər əvvəllər həmyerlilərimiz meyva-tərəvəz bazarlarını "fəth" edirdilərsə, indikilər arasında yüksək vəzifələrdə təmsil olunanlar, rus cəmiyyətinə nüfuz sahibi olanlar az deyil. Digər tərəfdən Rusiya əhalisinin böyük bir qismi - sayı on milyonlarla ölçülən türk xalqlarıdır. Hətta çoxsaylı erməni diasporu onların sayına həsəd apara bilər. Onu da qeyd edək ki, Rusiyanın ən məşhur tarixi şəxsiyyətlərinin arasında türk xalqlarının, ilk növbədə tatarların sayı-hesabı yoxdur, eləcə də elm xadimlərinin, yazıçı və şairlərinin, alimlərinin və sərkərdələrinin arasında türkdillil xalqların təmsilçiləri kifayət qədərdir. Bu o deməkdir ki, Rusiya ilə əlaqələrimizin perspektivlərini köklənməyə imkan verən ciddi amillər mövcuddur. Rusiyanın siyasi elitasında ermənilərin güclü mövqələrə sahib olması isə zaman məsələsidir. Və son hadisələr göstərir ki, həmin zamanın yetişməsinə çox qalmayıb.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Yeni nəşrlər

Qazaxda şəhidlərə həsr edilmiş kitabın təqdimatı olub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırladığı "Müzəffər ordunun qalib igidləri" kitabının Qazaxda təqdimatı keçirilib.



Kitabda Vətən müharibəsində ölümü ilə ölümsüzlüyə yol açan, şəhadəti ilə şəhidlik zirvəsinə ucalan Bakı, Qazax və Masallıdan olan 50 qəhrəman barədə geniş məlumat verilmişdir. Ədəbiyyat muzeyində keçirilən təqdimat mərasimində torpaqlarımızın azadlığı

rəf işi olduğunu diqqətə çatdırmışdır. Sonra kitabın müəllifi, şair-yazıçı, "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin sədri Firuz Əsədullayeva, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevnin atası Qədir Əfəndiyev, şəhid gizir Sərxan Abdullayevnin atası Elxan Abdullayev, şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva çıxış etmişlər.

Sonda müəllif kitabın qəhrəmanlarımızın valideynlərinə təqdim etmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Həyatda əbədi iz qoyanlar

Şəhidlik zirvəsi ən uca məqamdır. Bu zirvədə dayanmaq, Tanrı sevgisini qazanmaq hər kəsə nəsis olmur.

Şəhid ölməzliyin bayraqdadır. Onlar həyatda bir iz qoyub dünyalarını dəyişərək cənnətə doğru gedirlər. Şəhidin ancaq doğum tarixi olur. Şəhid ruhu müqəddəsdir. Erməni silahlı dəstələri tərəfindən işğal olunmuş torpaqlarımızı Vətən müharibəsində yağdı tapdağından azad edən də möh şəhidlərimiz və qazilərimiz, milli ordumuzun əsgər və zabitələri oldular.

Bu sətirlər şair-publisist Rauf İlyasog-lunun çapdan çıxmış "Asimana ucalan şə-

hidlər" kitabında yer alıb. Xatırladaq ki, yeni kitabı onun oxucularla 17-ci görüşüldür. Müəllif bu kitabında 1990-1993-cü illərdə, Aprel döyüşlərində və 2020-ci ilin Vətən müharibəsində şəhid olan soydaşlarımızın bir qismi haqqında məlumat verir. 311 səhifəlik bu kitabda müəllifin ordumuza, vətənə, şəhidlərə həsr edilmiş məqalələri, öçerkləri ilə yanaşı, poema və şeirlərinə də yer verilib. Bədi publisistikanın imkanlarından məharətlə istifadə etməyi bacaran yazar şəhidlərimizin rəngarəng həyatlarını, çətin və şərfli döyüş yollarını oxuculara ustalıqla təqdim edə bilib. Xalqımızın əfsanəvi qəhrəmanları, Birinci Qarabağ müharibəsində igidlik



göstərmiş Milli qəhrəmanlar haqqında yazılan sonədi öçerklər olduqca böyük ustalıqla qələmə alınıb. Müəllif xalqımızın qəhrəman oğlu Polad Həşimov haqqında "Qəlbimizdə yaşayan general" adlı məqaləsində onun şəxsi kəfiyyətlərindən, Azərbaycan əsgərinə örnək olmasından sevgi ilə söhbət açır.

Elsən QƏNİYEV,
"Azərbaycan"

Əməkdaşlıq əlaqələri genişləndirilir



Cənəvrə Mənovi Xidmət Dərnəyinin vitse-prezidenti Venteslav Sabev Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub. Görüşdə iki müəssisə arasında birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Aİİ rektoru Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu diqqətə çatdırıb. İnstitut rəhbəri bildirib ki, Cənəvrə Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim həyət və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi mümkündür. Cənəvrə Mənovi Xidmət Dərnəyinin vitse-prezidenti Venteslav Sabev qarşıda duran məqsəd və hədəflərin həyata keçirilməsində ali təhsil müəssisəsinə köməklərini osirgəməyəcəyini nəzərə çatdırıb.

Görüşdə hər iki tərəf Cənəvrə Universitetinin İlahiyyat fakültəsi ilə "Dini pluralizm" mövzusunda "dəyirimi masa"ların keçirilməsi barədə razılığa gəlib.

"Azərbaycan"

Koronavirus yenidən yayılır

Təxminən üç ildir ki, həyatımıza daxil olan COVID-19 virusu görünür insanlığın yaxasını hələ uzun müddət buraxmayacaq. Dünyanın ən inkişaf etmiş ölkələri belə onun qarşısını hələ tam ala bilmirlər. Koronavirusa qarşı mübarizə sənədir. Ayrı-ayrı ölkələrin statistik məlumatlarına nəzər yetirsək, görürük ki, infeksiyaya gündəlik yoluxma sayı Çin, ABŞ, Fransa, Almaniyə və Braziliyada artıb. Ən acınacaqlı vəziyyət isə Çindədir.

Çində sutkalıq yoluxma 40 mini ötüb

Koronavirus pandemiyasının ən ağır dövrünü yaşayan Çində sutkalıq yoluxma sayı ilk dəfə 40 mini ötüb. Artıq 5 gündür ki, ölkədə yoluxma sayında antirekordlar qeydə alınır. Simptomlu xəstələrdən başqa, 350 minə yaxın asimptomatik pasiyentlər də modul xəstəxanalar da və xüsusi karantin mərkəzlərin-

də tibbi nəzarət altındadırlar. Çində oktyabrın son günlərindən etibarən epidemik vəziyyət kəskinləşib. Yoluxmalar daha çox Pekin, Qanqou və Çonçin kimi iri meqapolislərdə artıb. Yoluxma sayının qarşısını almaq üçün əksər şəhərlərdə karantin rejimi sərbəstləşdirilib. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün "evdə qal" rejimi tətbiq olunur. On minlərlə simp-

tomus pasiyentini təcrid olunması üçün modul tipli xəstəxana və müvəqqəti karantin mərkəzləri inşa edilir. İri şəhərlərdə kütləvi test prosesi icra olunur. Epidemik vəziyyətin ağırlaşması səbəbindən şəhərlərarası səyahətlər də məhdudlaşdırılıb.

Ölkə paytaxtı Pekində virusla mübarizə tədbirləri çərçivəsində apteklər, orzaq və gündəlik tələbat

malları mağazaları istisna olmaqla, bütün qapalı və açıq əyləncə, istirahət və xidmət məkanları fəaliyyətdən ləhinə müvəqqəti olaraq dayandırılıb. Orta və ali təhsil ocaqlarında dərslər distant formada təşkil olunur. Son 48 saatda verilmiş koronavirus testinin neqativ nəticəsi olmadan heç bir məkana daxil olmaq, hətta ictimai nəqliyyatdan istifadə etmək belə mümkün deyil

Çin hakimiyyəti iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, "Sifir COVID" strategiyasında israrlıdır. Bu strategiya yoluxma aşkarlanan yaşayış məntəqələrində sət karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosenin tətbiqi, yoluxanların və yoluxanlara təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı nəzərdə tutur.

Son günlər Çin iri şəhərlərdə koronavirusa qarşı karantin qaydalarının sərbəstləşdirilməsinə sakinlər etiraz edirlər. Ölkənin 20 milyondan çox əhalisi olan Şanxayda COVID-19 məhdudiyatlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Oxşar nümayişlər Çinin digər şəhərlərində də olub.

Nümayişlərin başlanması səbəb Urumçi şəhərində evdə baş vermiş yanğın olub. Hadisə nəticəsində bir ailənin 10 üzvü ölüb. Ailə anti-COVID rejimi ilə əlaqədar küçəyə çıxmaq qadağasına görə heç bir tədbir görə bilməyib.

Azərbaycanda yoluxmada artımın olmaması uğurlu vaksinasıyanın nəticəsidir


Klinik Tibbi Mərkəzin həkim-infeksiyonisti Aişə Kərimova deyir ki, pandemiyanın ilk günlərindən ölkəmizdə qəbul edilən qoralar və həyata keçirilən etiyat tədbirləri sayəsində COVID-19-la bağlı

vəziyyət stabildir: "Son aylar koronavirusa yoluxmada artımın olmaması uğurlu vaksinasıya və əhalinin maarifləndirilməsi ilə əlaqədardır. Ölkəmizdə peyvəndləmə prosesi bu gün də uğurla davam etdirilir. Əhəlinin əksər hissəsinin 3-cü doza peyvənd edilməsinin rolu böyük olub. Bəzi vətəndaşlarımız hətta könüllü olaraq 4-cü dozaya da vurdurublar".

A.Kərimova qeyd edir ki, mü-təxəssislərin tövsiyələrinə riayət edildiyi təqdirdə yoluxanların sayında artım müşahidə edil-məyəcək: "COVID-19-un yayılma-sının qarşısını yalnız məsuliyyə-timizi dərk edərək, özürimizə düşən vəzifələrə yerinə yetirərək ala bilərik. Vətəndaşlar diqqətli və tədbirli olmalı, qapalı mək-anlarda sosial məsafə saxlamalı və gigiyena qaydalarına riayət et-məlidirlər".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"





Dramatik qarşılaşmada sülh

Qətərdə futbol bayramı davam edir. G qrupunda 2-ci turun ilk oyununda Kamerun və Serbiya yığmaları üz-üzə gəliblər. Qarşılaşmada keçən matç 3:3 hesabı ilə başa çatıb.

Dramatik xarakter alan qarşılaşmada azarkeşlər 6 qol izləyiblər. Afrika təmsilçisi hesabı açsa da, avropalılar ardıcıl 3 topa önə keçiblər. Lakin bu üstünlüyü qorumaq mümkün olmayıb. İkinci hissədə 4 dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət edən Riçqober Sonqun yetirmələri məğlubiyyətdən qurtulub. Bu bərabərlik son tur öncəsi hər iki komandanın şansını minimuma endirib.

Qrupda son turun oyunları dekabrın 2-də keçiriləcək. Həmin gün Serbiya İsviçərəyə, Kamerun isə Braziliyaya rəqib olacaq.

Qeyd edək ki, Serbiya buna qədər 3 Dünya çempionatında iştirak edib. 2006, 2010 və 2018-ci illərdəki mundiallara qatılan "qartallar" qrupdan çıxıb bilməyib. Onu da qeyd edək ki, yığma 2003-cü ildən 2006-cı ilin iyununa qədər beynəlxalq yarışlarda Serbiya və Monteneqro adı ilə iştirak edib. 2006-cı ildə baş tutan referendumdan sonra Monteneqro müstəqilliyini elan edib və Serbiyadan ayrılıb. Ləqəbi "qartallar" olan yığmanın beynəlxalq arenada uğuru yoxdur.

Millinin heyətinin dəyəri 341,30 milyon avrodur. Komandanın ən bahalı futbolçusu Duşan Vlahoviçdir. "Yuventus"-da (İtaliya) forma geyən forvardın qiyməti 85 milyon avrodur. Serbiyada Sergey Milinkoviç-Saviç, Aleksandar Mitroviç, Filip Kostić, Luka Yoviç kimi ulduz futbolçular yer alır. Yığmanı Draçan Stoykoviç çalışdırır.

Ləqəbi "Məğlubedilməz şirlər" olan Kamerun yığması buna qədər 7 dəfə mundiallarda iştirak edib. Millinin ən böyük uğuru 1990-cı ildə İtaliyada keçirilən yarışda 1/4 finala yüksəlməsi olub. Kamerun Afrika ölkələri arasında Dünya çempionatlarında bu raunda qədər gələn ilk komandadır. Yığma ümumilikdə Dünya çempionatlarında ilk dəfə qrupdan çıxıb və 1/4 finala qədər gedib.

Kamerun eyni zamanda Afrikanın ən titullu yığmalarından biridir. Komanda 5 dəfə Afrika Kubokunu qazanıb. Milli sonuncu dəfə 2017-ci ildə bu turnirin qalibi olub. "Məğlubedilməz şirlər" in heyətinin dəyəri 155, 63 milyon avrodur. Ən bahalı futbolçu Frank Anqissadır. İtaliya "Napoli"-sində çıxış edən yarımmüdafiəçinin qiyməti 38 milyon avrodur. Komandanın Riçqober Sonq çalışdırır.



de bu turnirin qalibi olub. "Məğlubedilməz şirlər" in heyətinin dəyəri 155, 63 milyon avrodur. Ən bahalı futbolçu Frank Anqissadır. İtaliya "Napoli"-sində çıxış edən yarımmüdafiəçinin qiyməti 38 milyon avrodur. Komandanın Riçqober Sonq çalışdırır.

de bu turnirin qalibi olub. "Məğlubedilməz şirlər" in heyətinin dəyəri 155, 63 milyon avrodur. Ən bahalı futbolçu Frank Anqissadır. İtaliya "Napoli"-sində çıxış edən yarımmüdafiəçinin qiyməti 38 milyon avrodur. Komandanın Riçqober Sonq çalışdırır.

Ötən günün nəticələri

G qrupu

Kamerun- Serbiya 3:3
Braziliya- İsviçərə 1:0

H qrupu

C.Koreya- Qana 2:3

29 noyabr təqvimi

A qrupu

Ekvador- Seneqal (19:00)
Niderland- Qatar (19:00)

B qrupu

İran- ABŞ (23:00)
Uels- İngiltərə (23:00)

A qrupu	B qrupu	C qrupu	D qrupu
Qətər	İngiltərə	Argentina	Fransa
Ekvador	İran	Səudiyyə Ərəbistanı	Avstraliya
Seneqal	ABŞ	Meksika	Danimarka
Niderland	Uels	Polşa	Tunis
E qrupu	F qrupu	G qrupu	H qrupu
İspaniya	Belçika	Braziliya	Portuqaliya
Kosta Rika	Kanada	Serbiya	Qana
Almaniya	Mərakeş	İsviçərə	Uruqvay
Yaponiya	Xorvatiya	Kamerun	Cənubi Koreya

"Son saniyəyə qədər vuruşacağıq"

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erve Renar "DÇ-2022"-nin qrup mərhələsinin 2-ci turunda Polşaya uduşduqları matçı (0:2) şərh edib.



Qol.az xəbər verir ki, mütəxəssis məğlubiyyətə baxmayaraq, pley-offa çıxmaq üçün yaxşı şanslarının olduğunu deyib: "Oyuncularımızdan razıyam. Fasiləyə heç-heçə ilə yollanmalı idik. Bu, çox şeyi dəyişəcəkdi. Təəssüf ki, bu gün müsbət nəticə əldə edə bilmədik. Amma biz mübarizəmizi davam etdirəcəyik. Son saniyəyə qədər vuruşacağıq. Biz heç vaxt təslim olmayacağıq. Başa düşürəm ki, nəticə uğurun əsas ölçüsüdür. Amma biz yolumuza davam edirik. Pley-offa çıxmaq üçün yaxşı şansımız var".

"İlk qolumuz ləğv ediləndə sevindim"

"Biz hələ heç nə qazanmamışıq. Təbii ki, qələbəyə sevinirəm, amma bu oyunu unutmaliyq. Kanada çox yaxşı komandadır. Bu əhval-ruhiyyəni qorumağımız lazımdır. Biz heç nə etməmişik, hələ pley-offa çıxmamışıq, amma bunu bacarmaq istəyirik".

Bu sözləri Mərakeş millisinin baş məşqçisi Valid Reçraqi qrup mərhələsinin 2-ci turunda Belçikaya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib. O, daha sonra bildirib: "Hərliq səviyyəsinə, futbolçuların fərdi ustalığına görə bizdən üstün olan komandalara qalib gəlməyiniz etiraf edirik. İlk hissədə rəqibin üstünlüyünü qəbul edib müdafiə olunduq.

İrəli gedib bizə çətinlik yaratmaq qərarına gəldilər. Taktiki cəhətdən bu, çox yüksək səviyyəli oyun idi. Məni dəli adlandırma bilərsiniz, amma ilk qolumuz ləğv ediləndə sevindim. Bildirdim ki, bu, Belçikanı daha böyük istəklə məğlub etməyimizə səbəb olacaq. Biz tez-tez topu itirdik. İkinci hissədə isə topa sahib olmaqda daha yaxşı idik".



Qeyd edək ki, Mərakeşin 45+2 dəqiqədə vurduğu qol VAR-a baxıldıqdan sonra ləğv olundu.

Deyvisdən tarixi qol

Kanada millisinin üzvü Alfonso Deyvis Dünya çempionatının 2-ci turunda Xorvatiyaya qarşı keçirilən oyunda tarixi qola imza atıb. İkinci dəqiqədə fərqlənən futbolçu ölkəsinin mundiallar tarixində ilk qolunu vurub.

Kanada buna qədər bir dəfə mundialda iştirak etmişdi. 1986-cı ildə keçirilən Dünya çempionatında yarışan Kanada qrupda keçirdiyi matçlarda qol vura bilməmişdi.

Qeyd edək ki, Kanada Qətərdə təşkil olunan mundialda Xorvatiyaya 1:4 hesabı ilə uduzub və qrupda qalıb.



Luis Enrikeyə özünü tənqid

İspaniya millisinin baş məşqçisi Luis Enrike Dünya çempionatının 2-ci turunda Almaniya qarşı keçirdikləri oyunu şərh edib. Mütəxəssis 1:1 hesabı ilə başa çatmayan matçla bağlı bunları deyib:

"Yekunda oyunu çox bəyəndim. Qazanmaq üçün nə əskik idi? İnam. Oyunun sonlarında topu rəqibə verdik və bizi sıxışdırdılar. Almaniyanın qolu? Sadə səhvə yol verdik. Futbolda belə hallar olur. Nə qədər qaçsan, yəni də yaxalırısan. Bərabərlik olsa da, qrupda liderlik. Son oyundan sonra da mövqeyimizi qorumağa çalışacağıq".

Qeyd edək ki, İspaniya yığması E qrupunda 4 xalla liderdir.




Messinin ailəsi çox narahatdır

Argentina millisinin kapitanı Lionel Messi ailəsinin yığmanın nəticələrindən narahat olduğunu deyib. O bildirib: "Mateo (Messinin oğlu - red.) Səudiyyə Ərəbistanı ilə ilk oyundan (1:2) sonra stadionu gözyaşları içində tərk etdi və Tiaoqo (Messinin digər oğlu - red.) dedi ki, əgər biz hər iki oyunda qalib gəlsək, növbəti mərhələyə keçəcəyik.

Mənim ailəm bütün argentinalılar kimi narahatdır. Amma biz xoşbəxtik və yenidən özümüzü rahat hiss edirik. Çünki indi taleyimiz yalnız bizdən asılıdır. Meksika oyununun nəticəsindən razıyam və xoşbəxtəm. İndi bizdə bir neçə gün sükut olacaq. Biz Meksika ilə oyuna qələbə üçün çıxmışıq".

Qeyd edək ki, Argentina "DÇ-2022"-nin ilk oyununda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzub. Komanda ikinci matçda isə Meksikaya 2:0 hesabı ilə qalib gəlib.



Levandovskinin gözyaşları

Polşa millisinin futbolçusu Robert Levandovski karyerası ərzində ilk dəfə Dünya çempionatında qol vurub. 34 yaşlı hücumçu "DÇ-2022"-nin 2-ci turunda Səudiyyə Ərəbistanı ilə görüşün 82-ci dəqiqəsində fərqlənib.



O, həmin an göz yaşlarını saxlaya bilməyib. Həmin matçda Polşa Səudiyyə Ərəbistanına 2:0 hesabı ilə qalib gəlib.

İranla bağlı skandal paylaşım

ABŞ Futbol Federasiyası özünün sosial şəbəkələrində rezonansa səbəb olan paylaşım edib. Qurumun Mətbuat xidmətinin rəhbəri 2022-ci il Dünya çempionatının turnir cədvəlinin şəkildəki İran bayrağında İslam Respublikasının dövlət gerbi təsvir olunmayıb.

"The Guardian" qəzetinin yazdığına görə, bu paylaşım etiraza səbəb olub. Bundan sonra ABŞ Futbol Federasiyası (AFF) qalmaqallı fotonu sosial şəbəkədən silib. Daha sonra AFF-nin mətbuat ofisi izah edib ki, sosial şəbəkələrdə paylaşımın bu formada paylaşılması İranda insan hüquqları uğrunda mübarizə aparacaq qadınlar dəstək məqsədi güdüüb.

Məlumatla görə, İran tərəfi bu paylaşımın gərə ABŞ-nin 10 oyun beynəlxalq matçlardan kənarlaşdırılmasını tələb edib.

Qeyd edək ki, ABŞ-lə İran "DÇ-2022"-nin eyni qrupunda yer alır. Bu komandalardan qrupda sonuncu turda - bu gün üz-üzə gələcəklər.

İki turdan sonra İran 3 xalla 2-ci, ABŞ 2 xalla 3-cü yeri tutur. Lider İngiltərənin 4, sonuncu pillədəki Uelsin 1 xalı var. İngiltərə - Uels matçının nəticəsindən asılı olaraq, İrani 1 xal da qanə edə bilər. ABŞ isə 1/8 finala yüksəlmək üçün mütləq qələbə qazanmalıdır.

Xatırladaq ki, son vaxtlar İranda dövlət quruluşuna qarşı etiraz aksiyaları keçirilir. Artıq ikinci aydır ki, Məhsə Əmininin öldürülməsindən sonra ölkədə iğtişaşlar, mitinqlər və toqquşmalar baş verir.

Noyerin rekordu, millinin antirekordu

Almaniya yığması antirekordla yadda qalıb. Bundeştim Qətərdə keçirilən Dünya çempionatında qrup mərhələsinin ilk iki oyununda qələbə qazana bilməməklə bu uğursuzluğa düçar olub.

Hansi Flikin yetirmələri Yaponiyaya məğlubiyyətin (1:2) ardından İspaniya ilə də 1:1 hesabı heç-heçə edib. Bununla komanda tarixində ilk dəfə mundialın ilk iki qarşılaşmasında qələbə üzü görməyib. Almaniya millisi eyni zamanda 2022-ci ildə keçirdiyi 8 rəsmi matçın hamısında qapısında qol görüb. Bundeştimin kapitanı Ma-

nuel Noyer isə Dünya çempionatında keçirdiyi oyun sayını 18-ə çatdırıb. Bununla 36 yaşlı ulduz futbolçu Zepp Mayer və Klavdio Taffarelə məxsus mundiallarda ən çox meydana çıxan qapıçı rekordunu təkrarlayıb. Qrup mərhələsinin son turunda Kosta-Rika ilə qarşılaşmada Noyer mütləq rekordu ələ keçirəcək.

Qeyd edək ki, Kosta-Rika - Almaniya oyunu dekabrın 1-də keçiriləcək.

Hazırladı: Elçin CƏFƏROV, "Azərbaycan"



REGIONLAR

Ağdamda şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi inşa edilib



Rayonun Məhrizli kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Mərasimdə şəhid ailələri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP rayon təşkilatının sədri Mansur Quliyev, qazilər,

veteranlar, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi birdəqiqətlik sükutla yad edilib. Çıxış edən RİH-nin başçısı V.Həsənov Qarabağ müharibələrində şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlardan, Azərbaycan Ordusunun qüdrətindən, tarixi qələ-

bəmizin əhəmiyyətindən, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin etrafında sıx birləşməsindən söhbət açıb.

Sonra şagirdlərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Lazım QULİYEV,
"Azərbaycan"

"Sənaye Parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına böyük təkan verəcək"

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə Cəbrayıl rayonunda yaradılmış və 200 hektar ərazini əhatə edən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhəriçinin salınması yekunlaşmış, zəruri sosial infrastruktur yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cəbrayıl deyib. Nazir bildirib ki, Sənaye Parkında görülən işlər bölgənin



ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.

Zərdabda "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici görüş olub



Zərdab rayon Polis Şöbəsinin təşkilatçılığı ilə İsaçabağ kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji işçiləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, görüşdə çıxış edən polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev əsrin bəlası olan narkomaniyanın millətin sağlamlıq və həyat tərzini üçün təhlükə törətdiyini qeyd edərək, narkotik vasitələrdən istifadə edən şəxslərin ailəsini, iş qabiliyyətini, omlakını, sağlamlığını və nəhayət, həyatını itirdiyini diqqətə çatdırıb. Polis rəisi bildirib ki, bu maddələrin aludəçisi olan şəxslər psixoloji sarsıntılara məruz qalırlar, onlarda yaddaş və təfəkkür problemləri yaranır, eləcə də ətrafda baş verən proseslərə qarşı laqəy olurlar. Buna görə də narkomaniyanın qarşısının alınmasında hər bir vətəndaş fəal olmalı, bu maddələrin yayılmasına qarşı birgə mübarizə aparılmalıdır.

140 yaşlı məktəb

Ağdaş şəhəri 3 nömrəli tam orta məktəbin 140 illik yubileyinə həsr olunan "Üç əsrin şahidi" adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Ağdaş Şəhər İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə, təhsil işçiləri, məktəbin yaşa görə pensiyaya çıxmış müəllimləri, məzun şagirdləri və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək öünə gül dəstələri düzüblər. Sonra 3 nömrəli tam orta məktəbdə təhsil ocağının tarixini əks etdirən sərgiyə baxış keçirilib, sinif otaqlarında tədris izlənilib.

Ağdaş şəhəri Habil Əliyev adına musiqi məktəbində təşkil olunan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin öz xatirəsi bir dəqiqətlik sükutla yad edilib. Tədbir iştirakçıları məktəbin tarixini və keçdiyi yolu əks etdirən videoçarxı izləyiblər.

Məktəbin direktoru Ələs Novruzov çıxış edərək 140 ildir ki, fəaliyyət göstərən məktəbin tarixi, qazandığı uğurları, tanınmış ziyalıları və məzun şagirdləri haqqında məlumat verib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, məktəbin məzunu Məzahir Əfəndiyevdə bu gün Azərbaycan təhsilinin inkişafına böyük diqqət və qayğının göstərildiyini vurğulayıb. O, həmçinin təhsil aldiği bu məktəbin yubiley tədbirinə

dəvət olunduğuna görə öz təşəkkürünü bildirdi.

İcra hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə çıxışında XIX əsrdə belə bir dünyəvi məktəbin açıldığını və gələcək nəsillərin inkişafında və yetişməsində ziyalı təhsil işçilərinin əvəzsiz xidmətləri olduğunu qeyd edib.

Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında bildirdi ki, Ağdaş şəhəri 3 nömrəli tam orta məktəb tarixinə görə Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələri arasında ən qədim təhsil ocağıdır. Həmçinin bu təhsil müəssisəsinin zəngin ənənələrə malik olduğunu və Ağdaş təhsilinin milli-maarifçilik hərəkatının geniş vüsət aldığı dövrdən bu günə qədər tarixi inkişaf yolu keçdiyini qeyd edib.

Tədbirdə çıxış edənlər məktəbin 140 illik yubileyi münasibətlə təb-

Neftçalaya yeni magistral su kəmərinin çəkilişi davam edir

Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı" çərçivəsində icmalı su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun kənd və qəsəbələrinin icmalı su təchizatında yaranan problemin həlli məqsədilə tətbiq edilən tədbirlər görülür.

2020-ci ildə Şirvan-Muğan qrup su kəmərinin Neftçala şəhərinə yeni magistral su kəmərinin çəkilməsi ilə rayon mərkəzi və bir neçə kənd icmalı su ilə təmin edilib. Şəhərin su təchizatında etibarlılığın artırılması, eləcə də su çatışmazlığından əziyyət çəkən digər yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli icmalı suya çıxışını təmin etmək məqsədilə Şirvan-Muğan qrup su kəmərinin ikinci magistral kəmərin tikintisinə başlanılıb. 38 km uzunluğunda layihələndirilən magistral su kəməri

450 və 560 mm diametrlə polietilen borularla inşa edilir. Artıq kəmərin tikintisi üzrə işlərin 30 faizə qədər icra olunub. Kəmərin inşasının qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Yeni kəmə 2020-ci ildə inşa edilmiş birinci Salyan-Neftçala magistral su kəməri ilə əlaqələndiriləcək. Bu da gələcəkdə baş verə biləcək qəzalar zamanı, eləcə də suya tələbatın artdığı yay aylarında bütün yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq.



Xatırladıq ki, 2020-ci ilin yayında Xəzər dənizi suyunun Kür çayı istiqamətində axması suyun keyfiyyətinin pisləşməsinə səbəb olmuş, nəticədə bu mənbədən qidalanan sətəmizləyici qurğuların fəaliyyəti da-

yandırılmışdır. Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərinin Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmə ər və Salyan şəhəri yaxın-

lığında həcmi 7500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib.

Seyran CAVADOV,
"Azərbaycan"

Ağalığ kanalı beton üzliyə alınır

Şabran rayonunda yaz-yay suvarma mövsümü uğurla başa çatıb. Rayon Suvarma Sistemləri İdarəsi əməkdaşlarının əvvəlcədən gördüyü meliorativ tədbirlər nəticəsində suvarma mövsümündə təsərrüfat sahibləri vaxtında suvarma suyu ilə təmin edilib.

Hazırda Şabranda növbəti suvarma mövsümünə hazırlıq işlərinə start verilib. Bu məqsədlə torpaq məcralı Ağalığ kanalı beton üzliyə alınır. Sözügedən kanal vasitəsilə min hektardan artıq sahənin suvarılması daha da yaxşılaşacaq.

Şabran Suvarma Sistemləri İdarəsi əməkdaşları tərəfindən eyni zamanda növbəti mövsümdə sahələrin vaxtında suvarılması düzgün təşkil etmək məqsədilə torpaq kanalları il və kol-kosdan təmizlənilir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılıb ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 15 ağır texnika cəlb olunub.

Hazırda Şabranda 27 min hektar əkinəyararlı torpağı suvarmaq üçün 764 kilometr uzunluğunda



da təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Son illər rayonda 100 km-dən artıq torpaq kanal beton kanalla əvəz edilib. Qeyd edək ki, 2019-cu ildə aparılan meliorativ tədbirlərdən sonra Şabranda 9 min hektar sahə əkin dövrüçünə cəlb olunub. Əkinə yeni cəlb edilən sahələrin suvarılması məqsədilə ərazidə yeni qapalı sistem yaradılıb.

Akif ƏLİYEV,
"Azərbaycan"

qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzrlərlə tarix və mədəniyyət abidələri dağıdılmışdır. Nəhayət, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etmişdir. Bildirilmişdir ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl

İmaş Hacıyevin "Şuşada maarifçilik ənənələri", filialın baş müəllimi Ülviyyə Bayramovanın "Şuşanın tarixi və tarixi missiyası", AMEA-nın Gəncə Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun "Şuşa ili", Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadənin "XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşa qəzasının bəzi kənd məktəbləri haqqında" mövzularında məruzələri dinlənilmişdir.



tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilib. Qısa müddət ərzində Şuşanın Baş planı hazırlanmış, şair Molla Pənəh Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılmış, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları olmuşdur. Cıdır düzündə ənənəvi "Xaribül-bül" Musiqi Festivalının keçirilməsi də göstərir ki, Şuşa tezliklə dirçələrək əvvəlki həyatına qovuşacaq.

Sonra konfransda Bakı Dövlət Universitetinin Qazax filialının dosenti

Konfrans öz işini "Şuşa: 270 ilə tarixi ekskursiya. Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu", "Şuşanın təhsil və maarifçilik ənənələri", "Şuşanın Azərbaycanın ədəbi irsində yeri", "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi" mövzularını əhatə edən bölmə iclaslarında davam etdirilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

İlham Əliyevin zəfər təntənəsi

ZƏKİYEV RÖYAL ZƏKİ OĞLU kapitan

1990-cı il avqustun 8-də Quba rayonunun Alpan kəndində anadan olub. Bakı şəhərindəki Tahir Fıruzoglu adına 252 nömrəli orta məktəbi bitirib.

2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2011-2019-cu illərdə Tərtər, Daşkasan, Ağdam rayonları istiqamətlərində döyüş tapşırığını yerinə yetirən hərbi hissələrdə təqvim komandiri, bölük komandiri, tabor komandirinin birinci müavini, qarargah rəisi vəzifələrində çalışıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dinləyicisi kimi dissertasiya işi üzərində çalışır.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır. "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Ailəlidir, 2 övladı var.



...Yavaş-yavaş özümə gəlirdim, amma sanki hələ də yuxuda idim. Ətrafımda bərk səs-küy vardı. Amma dərhal anladım ki, bu, döyüş sədaları deyil. Güllüş, sevinc qışqırıqlarını aydın eşirdim.

Gözümü açanda hospitalda olduğumu bildim. Həkimlər, tibb bacıları mənə Qələbə müddəsi, gözyağın verirdilər, hamısı sevincə göz yaşları içərisində idi.

Televizorun yüksək səsi diqqətimi çəkdi: Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edirdi. Müharibə Azərbaycanın Qələbəsi ilə başa çatmışdı.

Təsirləndim, kövrəldim, qürur hissi keçirdim, şəhid döyüş yoldaşlarını xatırladım, onlarla birlikdə döyüş yolumuz kino lentini kimi gözümün önündən keçdi.

Şəhid dayımın qisasını almalı idim

Bəli, Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz dövlətçiliyimizin müasir tarixinin ən şərəfli səhifəsini yazdı. Xalqımız bu qalibiyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi.

Vətən müharibəsinin iştirakçısı olduğuma görə özümü xoşbəxt insan sayıram. Həm də ən böyük arzum olan hərbi peşəsinə yiyələndikdən sonra öz missiyamızı Qələbə ilə yerinə yetirdiyimə görə müzəffər Ordunun qalib zabiti kimi ömrüm boyu qürur hissi keçirəcəyəm.



Hərbiçi olmaq isə lap uşaqlıq illərimdən arzum olub. Çünki uşaq yaşlarımdan və orta məktəbdə oxuduğum illərdən ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri gördükcə, bütün həmyaşıdlarım kimi, mənə də düşməyə qarşı dərin nifrət hissi baş qaldırmışdı. Ona görə tez böyüyüb düşmənlə döyüş-

mək ən böyük arzularımdan biri idi. Həm də dayım Eldar Əmisultan oğlu Novruzov Birinci Qarabağ müharibəsində Ağdərə döyüşlərində şəhid olmuşdu və onun qisasını almaq kimi bir hissə də həmişə mənə hakim kəsilmişdi.

Elə bu məqsədlə də yola çıxdım və 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. 2011-ci ildə məktəbi mətuatçı ixtisası üzrə bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 1 il motoatçı təqvim komandiri kimi kurs keçdim. Müxtəlif illərdə ayrı-ayrı hərbi hissələrdə təqvim komandiri, bölük komandiri, tabor komandirinin birinci müavini, qarargah rəisi vəzifələrində çalışmışam.

Həyata keçən arzularım - ilk qələbəm

Mənim hərbiçi kimi fəaliyyətə başladığım dövr ordumuzda sürətli dəyişikliklərin baş verdiyi illər idi. Hərbi təlimlərin kursantı olduğum dövrdə - 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-cı ildönümünə həsr olunmuş paradada yeni hərbi texnikaları görəndə hərbiçi peşəsinə secdiyim üçün qürur hissi keçirmişdim.

Zabit kimi fəaliyyətə başladığım illərdə isə ordumuz gözümün önündə sürətlə döyüş qabiliyyətini artırırdı. Ali Baş Komandan İlham Əliyevin həm ordumuzun döyüş imkanlarının artırılmasına, həm də şəxsi həyatın rifahının yüksəldilməsinə göstərdiyi böyük diqqəti sevinc və rəğbətə qarşılayırdıq.

Silahlanmaya qəbul edilən hərbi texnikalardan istifadə qaydalarını mənimsənilməsi üçün hərbi təlimlərin sayı artırıldı ki, bu da ümumilikdə döyüş vərdişlərimizin yüksəldilməsinə təsir etdi. Ümumiyyətlə, dəyişikliklər, döyüş qabiliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər hər birimizdə artıq belə bir təəssürat formalaşdırdı ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Artıq bilirdik ki, hər an müharibəyə və Qələbəyə hazır olmalıyıq.

2016-cı ilin Aprel döyüşləri xalqımızı tarixi zəfərə aparan yolun başlanğıcı oldu...

Həmin vaxt mən Tərtər rayonunun Seysulan kəndi istiqamətində "N" sayılı hərbi hissənin bölük komandiri idim. Artıq neçə gün idi ki, aparılan müşahidələrə və kəşfiyyat məlumatlarına əsasən, düşmənlər tərəfdə hərəkətilik, əraziyə hərbi texnikaların cəlb olunması qeydə alınmışdı. Ona görə biz müdafiəni təmin etməli və tapşırığı olduğu təqdirdə, əks-hücum əməliyyatı həyata keçirməli iddik. Həmin vaxt sonradan Azərbaycanın Milli Qəhrəmanı olacaq general Polad Həşimov ön xətt mövqelərini yoxlamağa gəlmişdi.

Ön mövqeləri korpus komandirinin müavini - qarargah rəisi kimi

nəzərdən keçirən, bütün postları yoxlayan Polad Həşimov əlini çiyənə qoyaraq dedi: "Zəkıyev, bu istiqamətdən düşmənlər hücumu keçəcəyi təqdirdə, onların qarşısını alıb, əks-hücum tapşırıqlarını icra edə bilərsiniz?" Dedim, bəli, cənab polkovnik. Mən komandir kimi ərazini yaxşı tanıyırdım, hansı istiqamətlərdə düşmənlər mövqelərində boşluqların olduğunu bilirdim və düşmənlər hücumu keçəcəyi təqdirdə, hansı istiqamətlərdən əks-hücum əməliyyatlarına başlayacağımızı polkovnik Polad Həşimova bildirdim.

Artıq biz əmin idik ki, Ermənistan ordusu hücumu hazırlaşır. Yuxarı komandanlıq tərəfindən əmr gəldi ki, düşmənlər hücum edərsə, qarşısı alınmalı və əks-hücum ilə geri oturdulmalıdır. Aprelin 2-də səhərə yaxın düşmənlər mövqelərini artilleriya atəşinə tutaraq hücumu keçməyə başladılar. Lakin elə ilk həmləsində güclü müqavimətə rast gələndə geri oturduldu. Həmin vaxt bizim hərbi hissənin döyüşdüüyü ərazidə uğurlu əks-hücum planı həyata keçirildi.

Tapşırıq əsasən, mənim bölüyüm hücumu keçməməli, müdafiəni təmin etməli idi. Bölmələrimiz sağ və sol cinalardan sürətli hücumu kəçib düşmənlər qüvvələrini tələyə salmalı idilər. Əməliyyat uğurlu alındı və ermənilər arxaya qaçmağa başladılar. Dördgünlük döyüşlərin nəticəsində düşmənlər müdafiəsini yarıd və əks-hücumla məlüm əraziləri işğaldan azad etdik.

Aprel döyüşləri mühüm sınaq idi. Bu döyüşlər göstərdi ki, cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz düşmənlərə qalib gəlməyə qadirdir. Bu Qələbə bizim döyüş ruhumuzu artırdı, mənəvi-psixoloji vəziyyətimizi daha da yüksəltirdi və öz gücümüzə əmin olduq.

2019-cu ildə "N" sayılı hərbi hissəyə tabor komandirinin birinci müavini - qarargah rəisi vəzifəsinə təyinin olundum. Hərbi təlimlərin birində Polad Həşimovla qarşılaşdım. Mənə təlim və qarargah işləriylə bağlı suallar verdi. Cavablarım onu qane etdiyi üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilimi



davam etdirməyi məqsəduduyğum saydı. Korpus komandanlığı təşəbbüsü müsbət yanaşdı və 2019-cu ilin payızında imtahan verərək Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil almağa başladım.

Artıq xidmət keçdiyim hərbi hissələrdə motoatçı komandir kimi praktiki hərbi biliklərim formalaşmışdı, həm də döyüşlərdə iştirak etmişdim. Hərbi Akademiyadakı təhsil isə nəzəri biliklərimin daha da təkmilləşməsinə böyük töhfə verdi.

0 gün yetişdi

2020-ci ilin Tovuz döyüşləri zamanı mən Hərbi Akademiyada təhsil alırdım. Şəxssən tanışığım general Polad Həşimovun şəhid olması mənə çox pis təsir etdi. Dərhal yuxarı komandanlığa müraciət edərək döyüşlərdə iştirak etməyə istədiyimi bildirdim, amma



buna həlölük ehtiyac olmadığını dedilər.

2020-ci il sentyabrın 27-də hamı kimi mən də mətbuatdan Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladığını öy-



rəndim. Artıq o gün yetmişdi və mütləq döyüşlərin önündə olmalı idim. Bazar günü olduğundan Hərbi Akademiyanın rəhbərliyinə müraciət edə bilmədim. Sentyabrın 27-də Hərbi Akademiyada təhsil alan zabit dostlarımla birlikdə könnüllü şəhərdə müraciət edərək döyüşlərdə iştirak etmək istədiyimizi bildirdik. Oktyabrın 2-də əmrimiz verildi və mən Kəlbəcər rayonu istiqamətində döyüşən "N" sayılı Əlahiddə Əməliyyat Taborunun ("Həmlə" taboru) komandirinin birinci müavini - qarargah rəisi vəzifəsində döyüşlərə atıldım.

Mən komandirinin birinci müavini - qarargah rəisi təyinin olunmazdan əvvəl bu hərbi hissə döyüşlərdə iştirak etmiş, Kəlbəcər istiqamətində strateji yüksəklikləri düşmənlərdən azad etmişdi. Mən təyinin olunduqdan sonra hərbi hissənin Cəbrayıl istiqamətində gəndərilməsi barədə əmr verildi. Həmin vaxt bizə tapşırığı gəldi ki, hərbi hissəyə 73 əsgər cəlb edilməlidir. Bu məqsədlə Gəncə şəhərindəki toplanış məntəqəsinə gəndərdə gördük ki, yüzlərlə gənc döyüşə getmək üçün hazırdır. Biz çətin vəziyyətdə düşmüşdük, çünki toplanış məntəqəsindəki gənclərin hamısı döyüşə getməyə can atırdılar və tələblərini israrla bildirirdilər. Bu mənada gənclərin say çoxluğuna baxmayaraq, məhdud sayda yeni əsgərlərin hərbi hissəyə cəlb olunması şərti böyük problem yaratsa da, bu, çox qürur doğuran mənzərə idi. Əmin oldum ki, xalqımız bu müharibədə hökumət qələbə ilə çıxacaq.

Bir neçə gün hazırlıqdan sonra hərbi hissə oktyabr ayının 10-dan Cəbrayıl rayonundan döyüşlərə qatıldı. Buna qədər rayonun xeyli hissəsi ordumuz tərəfindən işğaldan azad edilmişdi. İlk olaraq, 3 qrupla döyüş girdik, tapşırığımız düşmənlər qarşısında olan motoatçı, artilleriya və minaatan bölmələrinin məhv edilməsi idi. Bu döyüşdə ermənilərin iki pilotsuz uçuş aparatı bizim hücumu mane olmurdu. Həmin

pilotsuz uçuş aparatlarından biri bizə daim izləyir və koordinatlarımızı düşmənlərə ötürürdü, digəri isə gedib-gəldi. Bu yolla düşmənlər bizim yerimizi müəyyən etdiyi üçün hücumumuz ləngiyirdi, çünki tez-tez atəş altına düşürdük. Həmin vaxt məhz hərbiçilərimizin peşəkərlığı sayəsində uçuş aparatları məhv edildi və bundan sonra erməni silahlı qüvvələrinin döyüş planları pozuldu. Hiss etdik ki, aralarımıza çaxnaşma düşüb. Dərhal hücum edərək ermənilərin motoatçı bölməsini məhv etdik, ardınca düşmənlərin 3 minaatanından ibarət təqvimini da sıradan çıxardıq. Erməni zabitlər və əsgərlər silahlarını da atıb qaçdılar. Onların xeyli qismini məhv etdik.

Bu döyüşdə mən ilk dəfə düşmənlər zabit və əsgərlərinin həm də öz həyatlarını şəxsiyyətlərinə xilas etmək istədiklərini gördüm. Yəni müharibədə döyüşçü şəxsiyyəti deyil, amma biz gördük ki, erməni əsgər yarıldığı döyüş meydanında qoyub qaçır ki, bu da onların döyüş və mənəvi ruhlarının aşağı olduğunu göstəricisidir. Bununla həm də sübut edirdilər ki, Qarabağ torpaqları onların deyil. Ona görə, adətən, döyüşlər 20-30 dəqiqə çəkirdi, elə ilk həmlədə düşmənlər qaçmağa üz tuturdular. Yalnız Füzulinin Yuxarı Vəysəlli kəndini alıb Xocavəndə daxil olduqdan sonra yüksəkliklərin biri uğrunda döyüş zamanı müqavimətə rast gəldik. Burada baş verən döyüşdə Azərbaycan Ordusunun gücü, hərbiçilərimizin peşəkərlığı sayəsində onların müqavimətini qırdıq.

Ümumiyyətlə, elə bir gün olmadı ki, biz irəliləməyək. Hər gün əldə etdiyimiz qələbə bizə yeni güc verirdi. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri bizi yeni qələbələrə sövq edirdi. Bu müraciətlərdə azad etdiyimiz kəndlərin adını eşitmək olduqca xoş idi və torpaqlarımızın işğaldan qurtulması ilə qürur duyuruq.



Cənab İlham Əliyevin hər bir müraciəti, hər bir qələbə xəbəri bizdə ruh yüksəkliyi yaradırdı. Həm də bilirdik ki, hər kəs, bütün xalqımız bizdən yalnız və yalnız qələbə gözləyir. Bilirdik ki, Ali Baş Komandanın "İrəli!" əmrini layiqincə icra etməliyik və azad etdiyimiz ərazilərimiz barədə yuxarı komandanlıq tərəfindən Ali Baş Komandanın məruzə olunur. Ona görə üzərində qat-qat şəxsi məsuliyyət vardı. Hər gün yeni döyüş əməliyyatlarının yerinə yetirilməsi



Bakı Şəhər İcra Hakimiyyətinin nəşr etdiyi "ZƏFƏR MEMUARLARI. Döyüşçülər sərkərdə və müharibə haqqında" kitabından istifadə olunub

barədə qərar qəbul ediləndə çalışdıq ki, bütün tapşırıqları maksimum dərəcədə və nəzərdə tutulan vaxtdan da tez icra edərdik. Bütün istiqamətlərdə dəmir yumruq olub düşmənlərin başını əzirdik.

Noyabrın 8-də cəbhənin digər istiqamətindən xoş xəbər aldıq: Azərbaycan Ordusu Qarabağın mirvarisi Şuşanı azad etmişdi. Bu qələbə bizim gücümüzə güc qatdı. Artıq əmin idik ki, tam qələbəyə lap az qalıb. Həmin gün bizim növbəti tapşırığımız böyük strateji əhəmiyyətə malik yüksəkliklərin azad olunması idi. Qərara gəldi ki, axşam saatlarında hücum edək. Noyabrın 8-də axşam bu əməliyyatı da uğurla başa çatdıraraq yüksəklikləri azad etdik. Düşmənlər həmin yüksəkliklərlə yanaşı, digər yüksəkliklər-

hissəsindən keçdi. Həmin vaxt yarımda olan xüsusi təyinatlıların giziri qəhrəmancasına şəhid oldu. Mənim isə bud, çanaq və ayaq nahiyələrim ciddi zədələndi, ağır yaralandım.

Ani olaraq hüsumu itirdim, gözümü açanda gördüm ki, erməni tankının ekipajından bir nəfər lükədən çıxmaq istəyir. Üstümdə olan tapança ilə atəş açaraq onu öldürdüm və yuvarlanaraq özümü yaxınlıqdakı dəryaya atdım. Dərindən gördüm ki, erməni tankı bölmələrimiz tərəfindən açılan atəşlə sıradan çıxarıldı. Artıq burada döyüşdə yaralanmış hərbi hissəmizin zabiti, leytenant Zamiq Məsimov, əsgər Kənan Nağıyev və Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin giziri Bəhruz Məmmədov mənim yanımda



də də güclü müdafiə mövqeləri yaratmışdı. Çünki bildirdilər ki, bu yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən azad olunması həm də Xocavənd rayon mərkəzinin təmizlənməsi deməkdir.

Ermənilər bizim döyüş xəttinin sağ cinalından hücum edəcəyimizi gözləyirdilər. Bu döyüşdə Xüsusi Təyinatlı Qüvvələrin polkovniki Etibar Məhərrəmov, polkovnik-leytenant Namiq Babayev və mən qərara gəldik ki, düşmənlər gözləmədiyini yerdən hücum edərək yüksəklikləri azad edək. Xəritə üzərində planlaşdırdığımız son bir düşmənlərin təxmin belə edə bilməyəcəyi hücum əməliyyatı qurduq və döyüş tapşırığını ən yüksək səviyyədə icra etdik. Səhərə qədər ermənilər həmlə edərək yüksəklikləri geri qaytarmaq istəsələr də, hər dəfə onları itkiyə məruz qoyaraq geri otuzdurduq.

Bu yüksəkliklərdən Xocavənd rayonunun mərkəzi ilə bizi, təxminən, 500 metrlik məsafə ayırırdı. Bayrağımızın Xocavəndə sancılması üçün cəmi bir addım qalmışdı. Səhər açılarda da düşmənlər artilleriya atəşindən sonra tank və BMP-lərlə hücumu keçdi. 3 erməni tankından ikisi bizim düz üstümüzə gəldi. Bu zaman biz onlardan birinə qumbaraatanla atəş açdıq. Mərmilə döyməsə də, tank istiqamətini dəyişməyə məcbur oldu. Digər tank isə üstümüzə gəlməkdə davam etdi. Həmin vaxt yaxınlıqdakı dayaz səngərdə mövqə tutdum. Tank 25 metrlik məsafədə artıq ciddi bir təhlükə yaratmırdı. Çünki bu məsafə tankın atəşi altına düşmürdü. Fikir-ləşdim ki, tank yaxınlaşanda onu ələ keçirə bilərdik. Elə oldu ki, tank düz üstümüzə gəldi və bu zaman onun bir zənciri səngərin mənə olan

idilər. Sürünərək, bir-birimizə söykənərək bölmələrimizə tərəf hərəkət etməyə başladım. Bu zaman ordumuzun pilotsuz uçuş aparatı hücum edərək digər erməni tankını da məhv etdi.

Bundan sonra döyüş xəttinin sağ cinalından hücum edəcəyimizi gözləyirdilər. Bu döyüşdə Xüsusi Təyinatlı Qüvvələrin polkovniki Etibar Məhərrəmov, polkovnik-leytenant Namiq Babayev və mən qərara gəldik ki, düşmənlər gözləmədiyini yerdən hücum edərək yüksəklikləri azad edək. Xəritə üzərində planlaşdırdığımız son bir düşmənlərin təxmin belə edə bilməyəcəyi hücum əməliyyatı qurduq və döyüş tapşırığını ən yüksək səviyyədə icra etdik. Səhərə qədər ermənilər həmlə edərək yüksəklikləri geri qaytarmaq istəsələr də, hər dəfə onları itkiyə məruz qoyaraq geri otuzdurduq.

Ağrıdan komaya düşmüşdüm, özümə gəldikdən sonra gördüm ki, reanimasiyadayam. Televizordan gələn uca səsdən bildim ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir. Artıq Qələbə qazanmışdıq.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkimlərin yüksək qayğısı ilə əhatə olunmuşdu. Bilirdik ki, bizim mülki-cəmiyyət Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarətindədir. Bu yüksək diqqət və qayğı döyüşdə əldə etdiyimiz yollarımızın ağrıları bizi unutturdu.

2021-ci ilin aprel ayında Xocavənddən çıxırdım. Yenidən ordumuzun sıralarında hərbi xidmətim davam etdirirdim. Həm də qürurluyam, başım dik, alnım açıqdır. Çünki qalib Ordunun qalib zabitiyəm.

Bu şəxsiyyətimə yəşadən müzəffər sərkərdəmiz, qüdrətli Ali Baş Komandanımız İlham Əliyevə Silahlı Qüvvələrin bütün şəxsi həyət bərcədlər, minnətdarıdır.



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə məişət avadanlıqlarının satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 05 dekabr 2022-ci il saat 17:00-dəkdir.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün qasırğa trapezlər, trapaltı torların və alüminium keçid trapezlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 05 dekabr 2022-ci il saat 17:00-dəkdir.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ZİĞ GTTZ (Elektrik quraşdırılma bölməsi) üçün hidravlik alətlərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 06 dekabr 2022-ci il saat 17:00-dəkdir.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti baş idarəsi üçün təsərrüfat mallarının və yuyucu vasitələrin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 07 dekabr 2022-ci il saat 17:00-dəkdir.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC gəmiləri üçün radionaviqasiya avadanlıqlarının satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 03 dekabr 2022-ci il saat 17:00-dəkdir.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC gəmiləri üçün səsücləndirici və yayım avadanlıqlarının satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 03 dekabr 2022-ci il saat 17:00-dəkdir.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tabeliyində olan Xəzər Dəniz Neft Donanmasının Pirallahı sahəsinin Damba körpüsü üçün sahili elektrik lövhələrinin satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 08 dekabr 2022-ci il saat 17:00-dəkdir.

Tender komissiyası

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az



OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatı yayım qurumlarına mürciət edə bilərsiniz:

- "Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC (012) 594-09-59
"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00
"City press" MMC (055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs "Hemofiliya xəstəliyi üzrə Tədbirlər Programı" çərçivəsində dərman vasitələrinin satın alınması məqsədilə açıq tender elan edir

Məlgöndərlər (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəklidə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün məlgöndərlər (podratçılar) lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən məlgöndərlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə əsasən Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanından (Əlaqələndirici şəxs: Səbinə Məmmədova, telefon: +994 12 310 07 70 (daxili: 4444), E-mail: smammadova@jts.gov.az) ala bilərlər.

Tender 1 LOT üzrə keçirilir: LOT-1- "Hemofiliya xəstəliyi üzrə Tədbirlər Programı" çərçivəsində dərman vasitələrinin satın alınması.

Iştirak haqqı: 1500.00 (bir min beş yüz) manat; İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün sətəlnal təşkilatın bank rekvizitləri: Təşkilat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs

VÖEN: 1701911851 Hesab: AZ52AIB38090019440013375105 Bank: "Kapital Bank" ASC-nin Səbail filialı

Bankın VÖEN-i: 9900003611 Kod: 200059

Müxbir hesabı: AZ37NABZ0135010000000001944 S.W.I.F.T.BIK -AIBAZ2X

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- 1) Tender prosedurunda iştirak etmək üçün yazılı mürciət.
2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3) Vergilərə və digər icbari ödənilmələrə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayı (01.11.2022-ci il tarixdən sonrakı tarixə təqdim olunmuş arayı olmalıdır);
4) İddiaçının son (əgər daha az müddət fəaliyyət göstərsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayı;
5) İddiaçının son bir ilindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).

- 6) Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
7) Tender təklifi dəyərini 1 faizi həcmdə bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
8) Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkan, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödəniş yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyəti ilə məşğul olmasın məhkəmə qərarında qadağan edilməməsi barədə sənəd - Kommersiya Məhkəməsinin və ya Dövlət Vergi Xidmətinin yüklüklük haqqında arayı (01.11.2022-ci il tarixdən sonrakı tarixə təqdim olunmuş arayı olmalıdır);
9) Tender iştirakçısının sətəlnal prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, hələli işləməyi idarə edənlərinin, qulluqçularının peşəkar fəaliyyəti, yaxud sətəlnal müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yazılı göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayı (məlgöndərlər (podratçılar) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən məhkəməlik ilə bağlı arayı almalı);
10) Sahibkarlıq subyekti olması haqqında müvafiq sahəliyyəti orqan tərəfindən verilmiş arayı (məlgöndərlər üçüdə olduğu statistika orqanından almalı);
11) Tender təklifini və sətəlnal müqaviləsinə imzalamıq sahəliyyətinə malik olan şəxsin sahəliyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmin təsdiq olunmuş surəti və ya müvafiq sahəliyyətin verilməsi barədə etibarlı sənəd);
12) İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
13) Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru "Dövlət sətəlnalın alınması haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21.12.2022-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29.12.2022-ci il saat 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təkliflərinin açılışı 30.12.2022-ci il saat 17:00-da Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında aparılacaq. Açıqda iddiaçıların sahəliyyəti nümayəndələri iştirak edə bilərlər. İddiaçı əsas şərtlər toplusunun məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri tam olaraq öyrənməlidir. Əsas şərtlər toplusunu almış iddiaçının onun məzmunundan, o cümlədən təlimatlarından, forma və şərtlərdən kənar təklif verməsi onu bu məsuliyyətdən azad etmir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender komissiyası



Layihə təkliflərinin verilməsi üçün mürciət: No. RFP/AZE/014/2022

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanadakı Nümayəndəliyi

AZƏRBAYCANDA MƏCBURİ KÖÇKÜN VƏ MÜNAQİŞƏDƏN ZƏRƏR ÇƏKMİŞ ŞƏXSLƏR ÜÇÜN HÜQUQİ YARDIM VƏ MƏSLƏHƏT XİDMƏTİ

fəaliyyətinin həyata keçirilməsi üçün layihə təkliflərinin qəbul edir.

- Tender ölkə daxildir.
• Ətraflı məlumatı http://www.azerweb.com və ya https://azerbaijan.un.org/en/208715-rfp-provision-legal-aid-and-counselling-idp-and-other-conflict-affected-individuals internet səhifəsindən əldə edə bilərsiniz.
• Sualların qəbulu üçün son tarix 29 noyabr 2022-ci il Bakı vaxtı ilə saat 23:59-dur.
• 12 dekabr 2022-ci il Bakı vaxtı ilə saat 23:59-a qədər daxil olan təkliflər etibarlı sayılacaq.



Request for Project Proposal: No. RFP/AZE/014/2022

The Office of the United Nations High Commissioner for Refugees in Baku, Azerbaijan invites you to submit project proposals on:

PROVISION OF LEGAL AID AND COUNSELLING TO IDP AND OTHER CONFLICT-AFFECTED INDIVIDUALS IN AZERBAIJAN.

- The tender is open at a country level.
• For details, please visit http://www.azerweb.com or https://azerbaijan.un.org/en/208715-rfp-provision-legal-aid-and-counselling-idp-and-other-conflict-affected-individuals website.
• The deadline for receipt of questions is 23:59 hrs. BAKU time on 29 November 2022.
• Offers should be submitted by 12 December 2022 at 23:59 hours Baku time.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti


ALLAH RƏHMƏT ELƏSİN!

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Problemlə kreditlərlə iş departamentinin direktor müavini, Hüquq xidməti şöbəsinin müdiri Beytulla İmanverdiyev atası İNŞALLAH ABBASOVUN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyəti və kollektivi Problemlə kreditlərlə iş departamentinin direktor müavini, Hüquq xidməti şöbəsinin müdiri Beytulla İmanverdiyev atası DADAŞ İMANVERDİYEVİN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Gəncə Hərbi Məhkəməsinin kollektivi Gəncə Hərbi Məhkəməsinin hakimi Kamran Muxtarova atası NÜSRƏT MÜƏLLİMİN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR Bəxtiyar SADIQOV



Ünvan AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, İctimai əlaqələr şöbəsi - 539-49-26, 538-31-11, Fotolilləstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1 "Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnmis, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet Tiraj 6507 Sifariş 3383 Qiyməti 40 qəpik